



"Səs" qəzeti mənim  
üçün ən əziz qəzətdir



Laçında çalınan ilk  
zəng, ilk çağırış

3



№ 167 (6850)

15 sentyabr 2023-cü il.  
Qiyməti 60 qəpik

# Mariyonetlərin xilası üçün vacib olan "SİLKƏLƏNMƏ"



Dünya ictimaiyyəti belə dəfələrlə şahidi oldu ki, Ermənistanın baş  
nazırına real vəzifət, eləcə də məsələnin həlli başa salınsa da, ya bunu başa  
düşməyə çətinlik çəkir, başa düşə bilmir, ya da başa düşmək istəmir.



Qafqaz İsləm Ordusunun  
zəfər yürüşünün zirvəsi:  
1918-ci il 15 sentyabr



“Putin Qarabağın  
Azərbaycan olduğunu  
bir daha təsdiqlədi”



Tofiq Yaqublunu  
danışdırıran Sorosun  
göstərişləridir



14

**“Magistr  
təhsili almaq  
şərt deyil”**



16

**Sülhə və  
hərbə  
çapanlar**



6

# Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib



2



+

# Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib

**Dünən Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib.** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb. Tacikistan Prezidenti Emoməli Rəhmon qonaqları salamlayıb: "Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyev sammitimizin işində fəxri qonaq qismində iştirak edir. Sizi salamlayıram."

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev: "Fəxri qonağımızı, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi xüsusi olaraq salamlamaq istəyirəm. Qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxeslik dostluq təllerinin və qarşılıqlı anlaşmanın həterəfl möhkəmlənməsinə yönəlmış səmimi səylərinin göstəricisidir. Əminəm ki, bugünkü sammit həqiqətən əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın geləcək dinamikasını müyyən edəcək."



strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət sefərini sebirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəm-

dən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.

Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı

sonra istehsal olunan tanker və quru yükdaşlıyan gəmilərin sayı bu gün ilde 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. Daha böyük həcmde tranzit yüklerini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərqi-Qərbi nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmış və üzərində fəal çalışdığımız "Rəqəmsal İpek Yolu" layihəsidir.

Hörmətli həmkarlar, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 il tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmənn olaram. Bu gün keçirilən görüşə dəvət görə bütün dövlət başçılarına bir daha təşəkkürümü bildirmək istiyirəm və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edirəm. Çıxışlardan



## Prezident İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib

Qırğızıstan Prezidenti Sadır Japarov: "Fürsətdən istifade edərək mən de Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi salamla- maq istəyirəm."

Türkmenistan Prezidenti Sərdar Berdiməhəmmədov: "İcazə verin, mən de Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edən hörmətli İlham Heydər oğlunu salamla- maq istəyirəm."

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev: "Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi bizim görüşümüzde görməkdən şadam. Sizin iştirakınız region ölkələrinin Azərbaycan ilə dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırlı yüksək səviyyəsinin daha bir təsdiqidir." Sonra Prezident İlham Əliyev çıxış edib.

-Hörmətli Emoməli Şaripoviç.

Hörmətli dövlət başçıları, əziz dostlar.

Əvvəlcə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmek məqsədilə dəvətə görə Tacikistan Prezidenti, hörmətli Emoməli Şaripoviç Rəhmona təşəkkür etmək istərdim. Eyni zamanda, bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəye görə hörmətli həmkarlarımı minnədarlığımı bildirirəm.

Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldeki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin

ləndirilməsinə xidmət edəcək. Bu fürsətdən istifade edərək dəst Tacikistan xalqını Müstəqillik Günü münasibətində təbrik etmək istəyirəm.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxeslik qardaşlıq münasibətleri bağlayır. Ortaq mədəni köklər dövlətlərə əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəflə, həm coxtərəflə formata fəal şəkildə qarşılıqlı fealiyyət aparırıq, bir-birimizin müstəqiliyini, suverenliyini və ərazi bütövlüyünü dəstekləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyati, demografiyası və geosiyasi potensialı ilə dünya siyasetində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlk sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək. İkitərəflə əməkdaşlığın möhüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki iştirakçı üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkəleri ilə ticaret dövriyyəsi 3 dəfə-

lə sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən de pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Əlet Azad İqtisadi Zonasına marağını görürük.

Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiye və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunu onlar üçün açıqdır.

Şərqi-Qərbi marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdə müasirleşdirilir. Gələn il həmin yol ilə daşınan yüklerin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticaret Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərde 50-dən artıq gəmidən ibarət ən iri ticaret donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yüksək gəndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan

sonra BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olundu. Daha sonra Məşvərət görüşünün Birgə Beyanatı imzalanıb.

Həmin gün Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbtək görüşü olub.

Prezident Emoməli Rəhmon:

-Hörmətli İlham Heydər oğlu, Sizi Tacikistanda salamlayıram. Elə bu yaxınlarda biz birlikdə Sizin Tacikistana dövlət səfərinizi həyata keçirdik. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzu edirəm. Sammitdə - Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak etmək üçün dəvətimizi qəbul etdiyinize görə sağ olun.

Prezident İlham Əliyev: Emoməli Şaripoviç, sağ olun. İlk növbədə, bu mühüm tədbirdə fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə təşəkkürümü bildirmək istərdim. Mən bunu çox yüksək qiymətləndirirəm. Belə mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir və xüsusilə yenidən gözəl Düşənbə şəhərində olmaq xoşdur.

Prezident Emoməli Rəhmon: Sağ olun.

Prezident İlham Əliyev: Siz mənim çox uğurla və yaxşı nəticələrə keçən dövlət səfərimi qeyd etdiniz. Mən dialoqumuzu davam etdirmək məqsədilə Sizin üçün əlvərişli vaxtda Azərbaycana dövlət səfəri etməyinizlə bağlı artıq Sizə rəsmi məktub göndərmişəm.

Prezident Emoməli Rəhmon: Cox sağ olun.



# Lacında çalınan ilk zəng, ilk çağırış

Sentyabrın 15-də respublikada Bilik Günü qeyd olunur. Bu, bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlangıcıdır. Təbii ki, bu günü daha çox səbirsizliklə gözləyənlər bu il birinci sinifə gedəcək şagirdlər və I kursa qəbul olan tələbələrdir. Hər il ölkəmizdə Bilik günü böyük təntənə ilə qeyd olunur. (Əlbəttə ki, pandemiya ilə əlaqədar məlum səbəblər istisna olunmaqla). Ötən il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistən silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən onlarla hərbi qulluqçularımızın şəhid olduğundan ümumtəhsil məktəblərində "Bilik Günü" təntənəli şəkildə qeyd edilmədi. Bu il "Bilik Günü"ndə məktəblərdə ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunacaq. Vurğulayaq ki, 2023-cü il ölkəmizdə "Heydər Əliyev" ili çərçivəsində müxtəlif səpgidə tədbirlər keçirilir. Məktəblərdə ilk dərs günündə bu mövzuya müraciət edilməsində məqsəd şagirdlərdə vətənpərvərlik, dövlətçilik təriyəsi, eyni zamanda, müasir azərbaycanlı ideologiyasının aşilanmasıdır.

Hər bir insanın həyatında bu günün özəl yeri var. Məktəb həyatına ilk çağırış, ilk zəng. Ömrün ən unudulmaz bir zamanına çevrilən bu zəngin sədasi iller, qərinələr ötsə də, heç zaman unudulmur. Bu gün ölkəmizdə məktəbə qədəm-qoyan hər bir məktəblinin keyfiyyəti ve fasılısız təhsil alması üçün bütün imkanlar təmin edilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Azərbaycanın dünyaya integrasiya olunduğu zamanda təhsilimizə yönəlmüş diqqət, məhz bu sahədə zamanın tələblərini ödəyə biləcək ziyalıların yetişməsinə doğru uğurlu bir addimdır. İnsanların həvəsə gözlədiyi və böyük məhəbbətə qeyd etdiyi bu günün kəsb etdiyi mənanın arxasında böyük dəyərlər dayanır. Bu dəyərlərin ən başlıcası isə müasir dövrümüzdə Azərbaycanın gələcək inkişafını təmin edə biləcək, eyni zamanda, vətənpərvərlik ruhunda milli-

mənəvi dəyərlərə səykənən müte-xəssislərin təhsilə mükəmməl olaraq yiyələnməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasetinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə ediləsi, eləcə də, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, biliqli, savadlı müte-xəssislərin yetişməsinə səbəb olub. Şagirdlərin elmin sırlarına dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

## MÜASİR TƏFƏKKÜRLÜ AZƏRBAYCAN VƏTƏNDASI-NIN YETİŞDİRİLMƏSİ ƏSAS HƏDƏFLƏRDƏNDİR

Dövlətimizin başçısının təhsilə qayğısı neticesində keyfiyyətli insan kapitalının hazırlanması pro-

sesinin mühüm mərhəlesi olan məktəbəqədər təhsildə göstəricilər yüksəlib. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin ehatəlilik göstəriciləri ehemiyətli derecəde artıb, məktəbəqədər təhsil müəssisələrində tərbiye alan və ümumi təhsil məktəblərində məktəbə hazırlığa cəlb olunur. Azərbaycan təhsilinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib və esaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi neticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraitini yaxşılaşdırılıb. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sırlarına daha dərin-dən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda,

müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün geniş imkanlar yaradır.

## 31 İL SONRA ZABUXDA İLK ZƏNG SƏDALARI

Əlamətdar haldır ki, yeni tədris ilində işğaldan azad olunan ərazilərimizdə – ötən il 29 il sonra Zəngilanın Ağalı kəndində, bu il ise 31 il sonra Laçının Zabux kəndində ilk zəngin sədaları eşidilecek. Məktəbə qədəm basan şagirdlər bu torpaqda - əzəli torpaqlarımızda elmin sırlarına bələd olub, Vətən torpağının müqəddəsliyini bir daha təhsilverənlərdən əzx edəcəklər. Əlibamızın ilk hərfi olan Ana, Azərbaycan sözlərinin dərin mənasını dərk edəcəklər.

Laçının Zabux kəndində 31 ildən sonra yenidən doğan günəş - o günəş ki, şəfəqləri ilə kəndə verəcək nuru, ziyanı daha da artırıb, məktəbəqədər təhsil müəssisələrindən diqqət bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib və esaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi neticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraitini yaxşılaşdırılıb. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sırlarına daha dərin-dən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda,

zəng onlara məktəblini yenidən bir məkana toplayacaq. Yeni həyat, yeni gün başlayacaq. Qeyd edək ki, şagirdlər üçün hər cür şərait aradılan 510 şagird yerlik Laçın rayon 2 nömrəli tam orta məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, bir informatika, bir texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik

məktəbəhəzəri otağı və 24 yerlik hərbi hazırlıq kabinet var.

Zabuxda inşa olunan üçmərtəbəli məktəbdə şagirdlər bir məslək, bir əqidə uğrunda burada təhsil alacaqlar. Elmlə, savadlı və sabahın qurucusu olaraq yetişəcəklər. Azərbaycan gencliyinin bir qismi bu məktəbdən boy atacaq. Onlar heç zaman acı bir həyat yaşamış ata-babalarının həyat hekayesini unutmayacaq və nə üçün 31 ildən sonra bu məktəbdə ilk zəngin çalındığını daş yaddaşlara köçürücəklər. Nə üçün... Erməni təcavüzkar siyaseti nəticəsində əzəli torpaqlarından didərgin düşən insanlar məcburi kök-künə, qaçına çevrildi. Çətin ictimai-siyasi böhran, soyqırımı vətən, torpaq həsrəti, cadr həyatı. İnsanlar nələr yaşamadılar?! Erməni nankorluğu, faşist ideologiyası bizə bu dehşətləri yaşatdı. Bu gün bu məktəbdən boy atanlar Azərbaycan həqiqətlərini qalaq-qalaq kitablara həkk edəcəklər.

## ÇAĞIRIŞLARA CAVAB VERƏN İNSAN KAPİTALI

"Azərbaycan Respublikasının 2022–2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələn "keyfiyyətli insan kapitalının hazırlanması", "təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası" kimi prioritət-strateji istiqamətlər təhsilin inkişafına olan xüsusi diqqətinin göstəricisidir. Təhsilin Azərbaycan məktəbililərinə verdiyi imkanlardan kifayət qədər bəhrelənən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kenarda öz təhsillərini davam etdirmək iqtidarınlardırlar. Bu da müstəqil Azərbaycan dövlətinin genclərə verdiyi ən böyük töhfələrindən bıdır. Son illərdə məktəbililərin dərsliklərle pulsuz təmin edilməsini və s. mühüm halların baş verməsi, məhz görülen işlərin məntiqi neticəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili-darəetme sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərindəndir. Əlbəttə ki, Zəfər qazanmış Azərbaycan xalqının övladlarının qarşısında geniş imkanlar açılmaqla yanaşı, üzərlərinə də böyük məsuliyyət düşür. Onlar Vətənin gələcək qoruyucularıdır. 44 günlük Vətən mühərribəsində məktəb partası axasında yetişen vətənpərvər gənclər öz iradə və vətən sevgilərini nümayiş etdirdilər. Onların belə vətənpərvər ruhda böyümələri üçün dövlətimiz tərəfindən ayrılan diqqət və qayğının nəticəsidir ki, düşməni əzəli torpağımızdan mərdliklə qovaraq, onlara dərs verdi-

lər. Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlıyır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə, həm də uğurların başlangıcı deməkdir. Yeni dərs iliniz uğurlu olsun!

**ZÜMRÜD BAYRAMOVA**

*Dünya ictimaiyyəti belə dəfələrlə şahidi oldu ki, Ermənistanın baş nazırınə real vəzifət, eləcə də məsələnin həlli başa salınsa da, ya bunu başa düşməyə çətinlik çəkir, başa düşə bilmir, ya da başa düşmək istəmir. Hər kəs artıq buna əmin olub. Çünkü müxtəlif platformalarda təşkil olunan diplomatik görüşlər zamanı da məsələlərin konkret həll variantları təklif edildiyi, izah edildiyi halda, eləcə də beynəlxalq ictimaiyyət həmin variantları doğru hesab edərək, qəbul etdiyi halda, erməni baş nazir əvvəlcə razılaşmış kimi özünü aparsa da, sonradan onun hərəkətlərindən, mövqeyindən və tərzindən bunu qəbul etmədiyi ortaya çıxıb. Hadisələrin gedisi artıq dəfələrlə təsdiq etdi ki, Paşinyanı başa salmağın yeganə üsulu güc tətbiqi imiş və qanuni hüquqların, haqqın, ədalətin bərpası naminə onu bu yolla başa salmaq lazımdır.*

Özünü az qala islaholunmaz uşaqları aparan Nikol hər bir istiqamətdə, xüsusən də, danışlıqlarla bağlı məsələlərdə süründürməcəlik edir. Onun bir-birini təkzib edən fikirləri, ifadələri, iddiaları, mütemadi olaraq müşahidə edilən deyişkən mövqeyi, bütün davranışları, absurd yanaşmaları Azərbaycanın Qarabağ iqtisadi rayonundan hələ də çıxarılmayan erməni separatçılarının azgınlaşmasına, hədsizliyinə, sonda da özbaşınalıqlarına rəvac verir və bu da gərginliyin artması ilə nəticələnir. Təsadüfi deyil ki, bu da sülh prosesinə başlanılmış olacağı təqdirdə Azərbaycanın Qarabağ iqtisadi rayonunda, həm də Azərbaycan ve Ermənistan arasında şərti sərhəddə gərginliyi getdikce artırır. Belə davam edəcəyi rəqətdə də, heç şübhəsiz ki, hərbi müdaxiləyə belə ehtiyac duyulur və bunun da Ermənistan adlı ölkə üçün, həmin ölkənin erməni əhalisi üçün yaxşı neticələr vəd etmədiyi bəllidir, amma görünür bunu da Nikola elə qeyd olunduğu şəkildə, güc tətbiqi ilə başa salmaq gərəkki ki, anlasın, başa düşsün.

Qarışdırılmaya, aktiv hərbi əməliyyatların, antiterror əməliyyatlarının mümkünlüyünə zərər qədər şübhə yoxdur, çünkü gedışat bunu göstərir. Ermənistan tərəfinin, şəxsən erməni baş nazır Nikol Paşinyanın mövqeyi buna aparır. Hakimiyət kürsüsündə tamamile naşı bir adamın nəyi isə dərək etməsi üçün ona bir "silkələnmə" lazımdır. Dəfələrlə öz təsdiqini tapıb. Separatçı xunta tərksiləh edilməyinə, birdəfəlik götürülməyənə qədər erməni baş nazır marionet kimi çıxış etməkdə davam edəcək, daxili auditoriya-yaya hesablanan addımları ilə oyuncaya bənzəyəcək. Doğrudur, Paşinyan separatçı xuntanı qondarma "seçkilər" məsəlesi ilə bağlı dindirib danışdırırmır, amma



# Mariyonetlərin xilası üçün vacib olan "SILKƏLƏNMƏ"

buna nə istinad etmek olar, nə də ümid etmək. Çünkü Nikolun həmşə zaman qazanmaq, əldə etdiyi zamanı da uzatmaq kimi bir taktikasının olduğu sərr deyil və onun, məhz həmin zaman fasiləsində baş verən proseslərə, şəraite uyğun davranışacağı da əvvəldən bəlliidir və bu, özünü dəfələrlə təsdiq də edib. Artıq bir neçə ildir müşahidə edirik ki, Azərbaycan-Ermənistan sülh prosesində o, davamlı olaraq oyun oynayır, zaman qazanmaq üçün çalışır. Qazandığı həmin o zamanda da bir nəticə ortaya qoya, qərar vere bilmir, çünkü təbiətə də, xarakterə də konstruktiv dialoqa qadir deyil. Paşinyan heç öz sözüne

sahib çıxan, sözünün üstündə duran adam deyil və vəd versə belə, vədinə əməl edəcəyinə qətiyyən, inam, ümid yoxdur. Çünkü dəfələrlə geri çekildiyinin şahidi təkcə biz yox, bütün dünya ictimaiyyəti olub.

Doğrudur, beli çantalı küçə nümayişiçi ele məhz nümayişlərdən istifadə edərək 2018-ci ilde Ermənistanda hakimiyəti ele keçirəndə onun öz sələflərindən fəqli siyaset aparacağına dair bəzilərinin ümidi olub. Hətta onu da xatırladaq ki, istər beynəlxalq vasitəcılər, isterse de Paşinyan özü hər kəsi inandırmağa çalışırdı ki, tamamılıq başqa cür hərəkət edəcək və özünü

yer ayırmayan, əksinə, təxribatların miqyasını artırın Paşinyan mühərribəyə rəvac verdi. Mühərribə isə məntiqi olaraq Azərbaycanın qələbəsi, Ermənistanın rüsvayıcı məglubiyəti ilə başa çatdı, özü də cəmi 44 gün ərzində. Dünyanın bütün ermənilərinin güvəndikləri, keçilməziyi iddia edilən, həmin o illər ərzində ərseyə getirilən istehkamlar, Ohanyan səddi belə ən qısa zamanda keçildi və düşmən diz çökdürüldü. Düşmən tərəfi çaresiz duruma düşürdü və başda elə erməni baş nazırın özü olmaqla, düşmən tərəf təslim olmaq, müvafiq razılığa gəlmək

məcburiyyətində qaldı. Silah-surşatını, hərbi texnikalarını, avtomobilərini belə qoyub qaçan oyalandan mifləşdirilmiş erməni döyüşçüləri də, şəxsən ən sırávi erməni də, erməni baş nazırın özü də onun özünün imzaladığı təslimiyət aktı ilə rüsvayıcı duruma düşmüş olduğunu yaxşı dərək etdi. Deməli, Paşinyanı da, onun komandasını da, silahlı qüvvələrini də sarsıtmak, "silkələmek" lazımlı gelmiş ki, ağılları başlarına gelsin.

Diqqətə çatdırıq ki, 2020-ci il mühərribəsindən sonra meğlub və rezil duruma düşən Ermənistanın baş naziri müvafiq razılığı gələn kimi özünü göstərəsə də, həmin məsələni Azərbaycanın daxili məsələsi kimi tanışa da, yənə bir qədər vaxt qazandıqdan sonra geri çekilməyi məqbul hesab etmiş oldu. Yerli əhalini, sülhə nail olmaq məqsədi daşıyan hərəkətlərə hazırlamaq adı altında qazandığı vaxtda nə etmiş oldu? Gah Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmin yaradılması tələblərini ortaya atıb sülh prosesini uzatdı, gah da Azərbaycanın 86,6 min kvadratmetrden ibarət ərazi-sini tanımaqla bağlı fikirlər sələndirib oyunlar oynaması məqbul hesab etdi. Halbuki, sülh sazişi bağlamaq istəyən, buna maraq gösterən biri bütün bunların əvəzine absurd olmayan, məntiqi addımlar atmağa üstünlük verərdi və bunu da Paşinyanın görən olmadı. Görünən isə əslində o idi ki, onun marağı Qarabağ məsələsinin həll olunmamış qalmışına, sülh sazişinin də, mühərribənin də olmasmasına, vəziyyəti belə davam etməsinə, əvvəlki vəziyyətə qayıtmagadır, halbuki bunlar qalib ölkə olan Azərbaycan tərefindən qəbul edilən deyil. Hər bir halda, əvvəla Azərbaycan özünə qonşu olan dövlətlə hansı şəraitdə, sülh, yoxsa mühərribə şəraitində olduğunu müəyyən etməlidir. Bununla bağlı qeyri-müəyyənlik bizi, ölkəmizi, xalqımızı qane edən deyil, baxmayaraq ki, Nikol üçün bu qəbul olunan adı normal haldır. Yəqin ki, Ermənistan tərefini silkələmək lazımdır ki, bunun qəbul olunmazlığı dərək etmiş olsun, eks teqdiqde daha hansı məglubiyətlə qarşılaşacağını anlasın.

Ermənistan ictimaiyyəti, erməni cəmiyyəti, diaspora və siyasi dairələri də özlərini aldatmasınlar. İşgalçılığı dövlət siyaseti olaraq qəbul edənlər, artıq bataqlığa düşmüş, xilas olmaq üçün çabalayan, çabaladıqca isə daha dərinə batanları xatırladır. Hər dəfə də bataqlığa düşənlərin bundan nəticə çıxara bilmədikləri də görünür. Görünən həm də odur ki, həmin o işgalçi ölkəni bu dəhşətli vəziyyətdən ancaq müvafiq silkələnmə çıxara bilər və çox güman ki, bu, onun çox ehtiyac duyduğudur. Ən azından qəfət yuxusunda olanlar, yaxud da hansısa miflərin təsiri altında xəyallar aləmindən çıxa bilməyənlər bu anda silkələnməlidirlər ki, aylısınlar. Eyni ilə 44 günlük mühərribə silkələndikləri kimi silkələnməsələr 9 noyabr tarixindəki kimi razılaşmala imza atmaları müşkül olaraq qalır və özlərinə də acinacaqlı duruma sürükləyir.

Inam Hacıyev

**15 sentyabr Bakının işgaldan azad olunmasından 105 il ötür. Tarixin müxtəlif dönenlərində, 70 il sovet dövründə yaşadığımız zamanda Azərbaycan xalqının tarixi saxtalaşırılıb və bir çox məqamlar qaranlıq qalmışdır. Azərbaycan müstəqilliyini bərpa etdiğdən sonra tarixin oxunmamış səhifələri aşkarlandı və ölkəmizin tarixinin araşdırılmasına və yaşılanan ictimai-siyasi proseslərin üzü çıxarılmasına geniş meydən verildi. Hər zaman təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, güclərin diqqət mərkəzində olan Azərbaycan təzyiqlərə məruz qalaraq mücadilə edib və öz azadlığı, müstəqilliyi uğrunda qanlı savaşlarda olub. Gərgin ictimai-siyasi proseslərdə xalqın müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib.**

Ölkəmizin çoxeslik tarixinde 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması yeni səhifə oldu. AXC müsəlman xalqlarına müstəmləkəciliyikdən xilas olmanın yolunu göstərib, onlar üçün nümunə oldu. AXC qısa müddədə genişmiqyaslı demokratik islahatlar həyata keçirib və xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütereqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail oldu. Cumhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə bilecek qanun və qərarlar qəbul olundu və milli ordumuzun yaradılması, aributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təminini istiqamətdə böyük işlər reallaşdı. Azərbaycan Xalq Cumhuriyyəti elan olunanın sonra xarici qüvvələr onun devrilməsi üçün bütün

Azərbaycan  
Xalq  
Cümhuriyyətinin qurulması və sonrakı mövcudluğunda Bakının azad edilməsi mühüm rol oynamış-

Əliağa Şıxlinskinin komandanlığı ile əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımlı formalaşma bil-



## Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi: 1918-ci il 15 sentyabr



imkanlardan istifadə etməyə çalışarken Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Tarixdən bize məlumdur ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. Şəhər Stepan Şaumyanın bolşevikdaşnak rejimindən sonra hakimiyyəti elə keçirmiş menşevik-dəşnək tör-töküntülərindən – "Sentrōkaspi diktaturası"ndan təmizləndi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cumhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cumhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

**BAKİ VƏ ƏTRAF RAYONLAR HƏLƏ DƏ ERMƏNİ-BOLŞEVİK İŞGALİ ALTINDA İDİ**

dir. Çox böyük strateji mövqeyə malik olan Bakıya o dövrədə olan maraq və diqqəti nəzərə alsaq, onun azad edilməsinin də heç de asan olmadığını anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantılarını salnamələrə köçürüb. Xatırladaq ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə əraziisinin bir hissəsi, Bakı və ətraf rayonları hələ də erməni-bolşevik işğalı altında idi. 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cumhuriyyəti arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyatı ehəmiyyətli sənəd olmaqla yanaşı, Cumhuriyyət hökumətinin imzaladığı ilk dövlət-lərarası müqavilə idi. Müqavilə şərtlərinə uyğun olaraq, Mürsəl paşanın komandanlığı altında Beşinci Qafqaz fırqəsi (diviziyası) Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant

məyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid stukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşa həvalə olundu. Hərbi nazir Ənver Paşanın emri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət olan ordu Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsindəki döyüslərdə iştirak etmişdir. Onunla bağlı olan mənbələrdə göstərilir ki, bu orduya Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Azərbaycanın türk-müsəlman əhalisine qarşı həyata keçirilən kütləvi qırğınıların qarşısını almaqdə böyük rol oynayıb. Məhz ən çətin ictimai-siyasi vəziyyətdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının işgaldən azad olunmasında rolü əvəzsizdir.

### SƏHƏR ERMƏNİ-BOLŞEVİK İŞGALINDAN AZAD EDİLDİ

Mənbələrdə qeyd olunduğu kimi, Nuru paşanın verdiyi əmrə əsasən, şimal cəbhəsində yerləşən 15-ci piyada diviziyası komandanının sərençamında 38 alay, 2 süvari alayı, Azərbaycan türklərindən ibarət süvarilər və milis batareyaları var idi. Qalan bütün hərbi qüvvələr 13-14 sentyabr gecəsində qərb cəbhəsinə göndərildi. Bakı cəbhəsindən əsl hücumu keçək 5-ci Qafqaz piyada diviziyasının tabeliyindəki 9, 10,

### QAFQAZ İslAM ORDUSUNDA DÖYÜSLƏR ZAMANI SƏHİD OLANLARIN SAYI 4000 NƏFƏR OLUB

Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevikdaşnak qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı cəmiatı Qafqaz İslam Ordusu ilə birgə şəhərə daxil olub. Yüksek hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad edilməsi ilə neticələndi. 104 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rehbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etmişdir. Təbii ki, Qafqaz İslam Ordusu bu azadlıq yürüşünə başlayarkən, azərbaycanlı əhali də ərzəqdan tutmuş silah-qədər kömək edirdi. Coxları da öz cavan övladlarını Qafqaz İslam Ordusunun tərkibinə vuruşmağa göndərirdi. Ona görə təbii ki, bir tərəfdən dinc əhali, bir tərəfdən Qafqaz İslam Ordusu mənfur düşməni Azərbaycan torpağından çıxarmaq üçün əlindən gələni etdi.

Bakının erməni-bolşevik işğalından azad edilməsində düşmənin çoxlu sayıda silah-sursatı da müsadirə edildi. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Bakı uğrunda döyüslərdə 5-ci Qafqaz piyada diviziyası 1300-ə qədər şəhid vermişdir. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-de Qafqaz İslam Ordusunda döyüslər zamanı şəhid olanların sayı isə texminən 4000 nəfər olmuşdur.

### QAFQAZ İslAM ORDUSU MİLLİ ORDUNUN YARANMASI VƏ FORMALASMASINDA MÜHÜM ROL OYNADI

Türk və Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövülüyünün təmin edilməsi məqsədi ilə həyata keçirdiyi birgə döyük əməliyyatlarının uğurlu nəticələndən biri de Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı olmuşdur. Yəni, Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-dəşnək qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğını qarşısını almaq üçün ora köməyə yoldaşdı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməye başladı. Fəaliyyət göstərdiyi dövrədə Qafqaz İslam Ordusu Göyçaydan Bakıya qədər olan əraziləri bolşevikdaşnak qüvvələrindən, Qarabağ erməni-dəşnək quldurlarından, Cümhuriyyətin şimalını isə biçərəxovçu rus müdaxiləcərlərdən azad etdi. Ümumilikdə, Qafqaz İslam Ordusu Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cumhuriyyətinin tarixində, xüsusilə milli ordunun yaranmasında ve formalasmasında mühüm rol oynamışdır.

**Ardı Səh. 6**

# Qafqaz İsləm Ordusunun zəfər yürüşünün zirvəsi: 1918-ci il 15 sentyabr

## Əvvəli-Səh-5

Sentyabrın 16-da parlaq qələbə münasibətində türk-Azərbaycan hərbi hissələrinin paradi keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.

Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-de Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunu əsas mərhəlesinə start verildi.

## BÜTÜN DÜNYA DOSTLUQ VƏ QARDAŞLIQ NÜMUNƏSİNİN SAHİDLİK ETDİ

1918-ci il sentyabrın 15-de Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılın şanlı səhifələrdəndir. 2018-ci il sentyabrın 15-de keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövrlətin 100 il bundan əvvəl olduğunu kimi, hər zaman bir-birinin yanında olmasına bir daha sübut etdi və bu hadisə Azərbaycanın Türkiye ilə dost və qardaş münasibətlərinin ən yüksək zirvəde olduğunun bariz göstəricisidir.

1918-ci il 31 Mart soyqırımı qurbanlarının, 1990-ci il 20 Yanvar, Ermənistən tacavüzünə qarşı olkəmizin ərazi bütövlüyü uğrunda

aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İsləm Ordusu döyüşçülərinin xatiresine Bakı Türk Şəhidliyi abidəsi ucaldılıb. Bu, Azərbaycan və Türkiye xalqlarının qardaşlığını, əbədi birliyinin rəmziidir.

Azərbaycanla Türkiye arasında dostluq və qardaşlıq əlaqələri bu gün daha da möhkəmlənilər, əməkdaşlıq genişləndirilib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə yüksək xəttə inkişafdadır. Siyasi, iqtisadi, enerji, nəqliyyat - bütün sahələrdə çox böyük nəqliyyətlər ələ edilib. Müasir dövrümüzdə Türkiye və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütün dünyaya bəyan etdi ki, Azərbaycan tek deyil, Türkiye Azərbaycanın yanındadır. Bu, bize çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi".

Bu gün artıq Azərbaycan Zəfər qazanmış dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib: "Əziz qardaşım, hərəkəti Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tek deyil, Türkiye Azərbaycanın yanındadır. Bu, bize çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi".

Bu gün işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərində də qardaş dövlət Azərbaycanın yanındadır. Azərbaycanın azad edilmiş torpaqlarında bir çox Türkiye şirkətləri fəaliyyət göstərir. Belə ki, işğaldan azad olunan ərazilərdə yolların salınmasında, dəmir yollarının çəkilməsində və digər layihələrin görückəşdirilməsində öz töhfələrinə verirlər. Cənab Prezidentin bildirdiyi kimi, "Bu, bir daha bizim birləşməmiz, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiye və Azərbaycan iki qardaş ölkə kimi bir yerde irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiye ilə Azərbaycanın birgə gücü dəha da tesirli olacaq".

rin göstəricisidir. Çətin sınaq günlərində Azərbaycan ilə Türkiyənin möhkəm və etibarlı dostluğu özünü göstərmiş oldu. Əsl qardaşlıq münasibəti dünyaya nümunəyə çevrildi.

Bu gün artıq Azərbaycan Zəfər qazanmış dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib: "Əziz qardaşım, hərəkəti Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tek deyil, Türkiye Azərbaycanın yanındadır. Bu, bize çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi".

Bu gün işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərində də qardaş dövlət Azərbaycanın yanındadır. Azərbaycanın azad edilmiş torpaqlarında bir çox Türkiye şirkətləri fəaliyyət göstərir. Belə ki, işğaldan azad olunan ərazilərdə yolların salınmasında, dəmir yollarının çəkilməsində və digər layihələrin görückəşdirilməsində öz töhfələrinə verirlər. Cənab Prezidentin bildirdiyi kimi, "Bu, bir daha bizim birləşməmiz, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiye və Azərbaycan iki qardaş ölkə kimi bir yerde irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiye ilə Azərbaycanın birgə gücü dəha da tesirli olacaq".

## Nəzakət ƏLƏDDİNQIZI

# "Nar"beynəlxalq mükafata layiq görüldü

"Nar"ın sosial layihəsi Beynəlxalq İctimaiyyət istiqamətindən "Korporativ məsələyyət" istiqamətindən ən uğurlu layihə olaraq "Qızıl Dünya Mükafatı"na layiq görüldü. "Nar"ın mükafata layiq görülen ugurlu layihəsi – "Azərbaycan işərət dilində ilk elektron lüğəti – jestdili.az" 30 minden çox nitq və eşitme məhdudiyyətli soydaşımızın ana dilində jest dilini öyrənmək imkanı yaradır. Elektron lüğətdə 5000-dən çox sözün foto və video təsvirləritənən. Jestdili.az resursundan istifadə etməklə nitq və eşitmə məhdudiyyətli şəxslər və onların yaxınları heç yere getmədən və müəllim olmadan, onlayn qaydada jest dilini öyrəne bilir.

Qeyd edək ki, Qızıl Dünya Mükafatının (GWA – Golden World Award) bu il 200-dən çox finalçısı seçilib və layihələr 39 nəfərlik beynəlxalq səviyyəli peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib. "Nar" ilə yanaşı, qaliblər arasında Türk Telecom, Shell, Toyota, SOCAR Türkiye, Hyundai, MasterCard kimi dünya miqyaslı şirkətlərinə layihələri müxtəlif nominasiyalar üzrə yer alıb. "Nar" yüzlərlə şirkətlərin içəri-

sindən qalib seçilərək bu mükafata layiq görülen ilk Azərbaycan şirkəti oldu.

"Nar"ın Korporativ Ünsiyətdepartamentiñ direktoru Əziz Axundov ictimaiyyətə əlaqələr sahəsi üzrə ən nüfuzlu mükafatın Azərbaycanı təmsil edən şirkətərindən qazanılmasından qurur duyduğunu bildirib: "Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün həyata keçirdiyimiz sosial layihələrimiz onların həyatlarının müsbətə doğru dəyişməsi və inklüziv cəmiyyət yaratmağızın baxımından xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirdiyimiz təşəbbüslerin beynəlxalq səviyyədə tanınması və mükafata layiq görülməsi bizim doğru yolda olduğumuzu göstərir."


Beynəlxalq İctimaiyyətə Əlaqələr Assosiasiyası (IPRA, International Public Relations Association) 1955-ci ildə bu sahənin peşəkarlarını birləşdirən qlobal əməkdaşlıq platforması kimi təsis edilib. Assosiasiya 1983-cü ildən BMT və alt qurumları ilə six əməkdaşlıq edir və layihələri qiymətləndirərkən BMT-nin Davamlı İnkışaf Hədəflərini də (SDG – Sustainable Development



Goals) əsas götürür.

"Nar" BMT Qlobal Sazişine qoşulmuş ilk Azərbaycan şirkəti olaraq, sosial məsuliyyət strateyiyanı bu hədəflərə uyğun olaraq qurur. Jest dili layihəsi de BMT-nin inklüziv təhsil hədəfinə uyğun olaraq həyata keçirilib. Layihə "Karlılar Dəstək" və "Regional İnkışaf" ictimai birlikleri ilə tərəfdəşləq neticəsində ərsəye gəlib. "Nar"ın həyata keçirdiyi bütün sosial layihələr haqqında məlumatı nar.az/projects səhifəsindən ələdə etmək olar.

"Nar" hal-hazırda 2,2 milyon abunəçiye yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük



Vali VƏLİYEV

## Sülhə və hərbə çapanlar

Dünya tarixindən bize məlum olan, kitablardan oxuduğumuz müharibələrlə indikilərin arasında fərqli dəhşətli dərcədədir. Yox, ona görə yox ki, əvvəller indiki kimi kütəvi qırğınlı silahları yox idi, ona görə ki, insanların qəddarlığı artıb. Müharibə qaydaları yalnız kağız üzərində qalıb, heç bir beynəlxalq təşkilat müharibə cinayətləri töredənələr barəsində "Nürnberg məhkəməsi" qurmaq istəmir. Hitlerçilər 1933-cü ildə hakimiyətə gəldilər, 1939-cu ildən 1945-ci ilə qədər insanlıq nifratın ən yüksək səviyyəsini nümayiş etdirdilər. Və buna görə müharibə canları məhkəməyə çəkildilər və layiq olduqları cəzəni aldılar. Düşündük ki

Düşündük ki, her şey bitib, daha bundan sonar heç bir dövlət başqa birinin ərazisində soxulmaz, insanların öldürməz və üstəlik də beynəlxalq qanunları çeynəməz. Sən demə hitlerçilərin Avropada töredikləri "jurnal" imiş, hələ nələr görəcəkmiş. Koreya, Vietnam, İran-Iraq, Öfqanistan müharibələri olacaqmış, amma biri qədər yox. Ermənistən Azərbaycana təcavüzünü nezərdə tuturq. Azərbaycana və azərbaycanlıları qarşı ədalətsiz müharibə...

Müharibənin ilk işartilari indiki Ermənistən adlandırılaraq qədim Azərbaycan torpaqlarından azərbaycanlıların kütlevi şəkildə qovulması ilə başlandı. Dünya susdu, susduqca da ermənilər bir az da azınlıqlılar, Ermənistəndən sonuncu azərbaycanlı zorla çıxarılandan sonra bəşəri cinayətin davamını Azərbaycan torpaqlarında da davam etdirdilər. Beynəlxalq təşkilatlar, dünya birliyi yenə "ağzına su alıb durdu". Azərbaycan dövləti dünyaya çağırış etdi, milli ədəvəti, etnik təmizləməni və nəhayət müstəqil Azərbaycanın Ermənistən tərəfindən işgalinin dayandırılması üçün cəhdət etdi, kömək istədi, düz 30 il danişqılar apardı, BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə nail oldu, amma nəticə sıfır. Və nəhayət...

Azərbaycanın ədaləti bərpa etməsi üçün cəmi 44 gün kifayət etdi, Ermənistən silahlı qüvvələri işğal etdikləri torpaqlarımızdan qovuldular. Bir ovuc erməninin Qarabağda təhlükəsiz yaşaması üçün üçüncü tərefin - rus sühħəramillilərinin bura gelməsinə razılıq verdik, hem də müvəqqəti. Bununla bizi özüne əbədi düşmən elan etmiş, xalqımıza qarşı daim xəyanətkar mövqə tutmuş ermənilərə növbəti şansı verdik. Amma, özlərinə gələr-gelməz yenə bize qarşı buyınız çıxardılar, ərazi iddialarından əl çəkmədiklərini dile getirdilər, müstəqillikdən danışdılardı. Bir sözle yenə köhnə havalar, köhnə arzular.

Dünya birliyi isə yenə susur, erməni tərəfi dəstəkləməkdən başqa. Azərbaycan ordusu sərhəddədir, erməni yaraqlıları isə ölkənin içərilərinə çəkiliblər, bəzi yerlərdə hətta postlarımız az qala bir-birinin "ağzına girir", o qədər yaxındırlar. Beynəlxalq tribunalardan Azərbaycan ordusunun Ermənistən torpaqlarında olduğunu, guya əraziyini işğal etdiyimizi bağıraraq söyləyirlər. 30 illik erməni işğali zamanı kor, kar və lal olan dövlətlərənər bilər. Bəli, "dunya birlüyü" adlandırdığımız, əslinde isə dünyani idarə edən xristian cameəsinin ədalətidir bu. "Mədəm yalnız Laçın yolundan gələn yeməkli qəbul etməyə öyrənib" deyən ermənilərin "humanitar fəlakət" şuosuna dəstək olan həmin güclər Qarabağdan və Şərqi Zəngəzurdan, indiki Ermənistən torpaqlarında olduğunu, guya əraziyini işğal etdiyimizi bağıraraq söyləyirlər. 30 illik erməni işğali zamanı kor, kar və lal olan dövlətlərənər bilər. Bəli, "dunya birlüyü" adlandırdığımız, əslinde isə dünyani idarə edən xristian cameəsinin ədalətidir bu. "Mədəm yalnız Laçın yolundan gələn yeməkli qəbul etməyə öyrənib" deyən ermənilərin "humanitar fəlakət" şuosuna dəstək olan həmin güclər Qarabağdan və Şərqi Zəngəzurdan, indiki Ermənistən torpaqlarından qovulan 1 milyondan artıq soydaşımızın ölüm-qalım məsələsində, dar gündənə, əsl soyqırımına məruz qalandı harada idilər. Qarabağda baş verənlərin siyasi oyun olduğunu hər kəs bilir, elə həmin güclər də. Azərbaycanın bu ayrılmaz hissəsində yaşayan ermənilərin guya "soyqırımı"na məruz qalacaq ehtimalı ilə azərbaycanlıların 1988-ci ildən 2020-ci ilə qədər soyqırımına məruz qaldıqlarını necə eyniləşdirmək olar?

Bu gün ermənilərin yarımcı qalmış bedəməllərini davam etdirməsi üçün onlara dəstək olanların irqi və dini də dəyişib. İndiyədək Ermənistəndən xristian dünyası dəstək olurdu, bu gün təcavüzkar dövlətə və onun yırıcı milletinə İndus qardaşları dəstək verirlər. Dünya mediası Hindistandan Ermənistəna artilleriya sistemlərinin tədarükünə başlandıqından yaxır. Hindistən avqust ayında Ermənistəna ilk altı ədəd 155 mm-lik ATAGS artilleriya sistemini təqdim etdi. Bu barədə Hindistən "Bharat Forge Limited" şirkətinin sədri Baba Kalyani istinadən "Hindistan Defense Research Wing" saytı məlumat yayıb.

Nəşrin məlumatına görə, haubitsalar Ermənistəna 155,5 milyon dollar dəyərində 90 ədəd ATAGS qurğusunun tədarükü sıfırıçılıq çərçivəsində getirilib. Müqavilə növbəti üç il ərzində əlavə olaraq bu tipli 84 yedekli haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur. Qeyd olunur ki, Bharat Forge Ermənistəna artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.

Bundan əvvəl KIV 2022-ci ilin noyabrında Ermənistəndən Hindistən artilleriya sistemləri partiyası sıfırıçılıq etdiyini yazmışdı. Eyni zamanda nəşrlərdə 155 mm/39 MArG özüyəriyən haubitsaların tədarükü müzakirə olunub. Həmçinin 2022-ci ilin sentyabr ayının sonunda Hindistən və Ermənistən Ermənistən tərəfinə təqribən 244 milyon dollar məbləğində silah tədarükünə dair müqavilə imzalayıblar. Sıfırıçılıq Hindistən istehsalı olan "Pinaka" MLRS-nin ilk ixracat tədarükü olduğu bildirilib.

Bəli, dünən İran, Rusiya, Fransa və digər qərbli qardaşları Ermənistəna himayədarlıq edirdilər, bu gün ermənilərin qan qohumu, ırq qardaşı, bir ananın iki oğlu, rənginə və qoxusuna qədər eyni olan induslar "hay"ları Azərbaycana qarşı qısqırıldırlar.

# Gənclərimiz Heydər Əliyev irsini dərindən öyrənməlidirlər

*YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib*

**“Heydər Əliyev İli” çərçivəsində sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının gənclərlə növbəti görüşü keçirilib. Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından fəal gənclər iştirak ediblər. Əvvəlvə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güldəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.**

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlerimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon teşkilatının sədri Etibar Hacıyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Vətəninə, xalqına sədaqətlə xidmet edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşıdan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formallaşmasında Heydər Əliyevin danılmaz əməyi və misiləz xidmətləri var.

Sonra çıxış edən YAP



Veteranlar Şurasının sədri, partiyanın idarə Heyətinin üzvü Arif Rəhimzadə ölkəmizin gələcək inkişafında gənclərin rolundan bəhs edib. Onun sözlərinə görə, gənclər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdiridi yolla getməlidirlər. Çünkü bu yolu alternativi yoxdur. A.Rəhimzadə bildir ki, milletinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu

Öndərin həyatı daim mübarizələrde keçib və o, hər zaman qalib gelib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

A.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev bu gün Heydər Əliyev siyasetini uğurla davam etdirir: “Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini



dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadıq olmalıdır”.

YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev həyat və fəaliyyətini Azərbaycanın inkişafına həsr edib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. D.Seyidzadə vurğulayıb ki, belə görüşlərin keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin

əbədiyəş ideyalarının gənclərə aşınmasıdır. Çünkü Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Dövlət müstəqilliyimiz məhz Ümummilli Liderin qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter almışdır. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.

Daha sonra gənclərin sualları cavablandırılıb.

## Marginallaşmış qruplar meydan təfəkküründən qurtula bilməyiblər

**D**emokratik sistemin ən vacib göstəricilərindən biri hüquqi dövlətin bərqərə olması və onun işlek mexanizmlərinin formallaşdırılmasıdır. Hüquqi dövlət fəsəfəsinin təmelində dövlətin qanunlar qəbul etməsi və özünün yaratdığı bu normativ aklara tabe olması dayanır. Demeli, bu imperativ normalar cəmiyyətin bütün institutları, fədləri və iqtidarı, yaxud müxalifət olmasından asılı olmayıraq hem də bütün təsisatlar üçün məcburiyidir. Bu elementar heqiqətlərin dərk olunmuş zərurət kimi qəbul və təsdiq edilməsi ilə vətəndaş cəmiyyətin işləkliyi test edilir.

Bəs gəlin görək Azərbaycan müxalifətinin radikal hissəsi bu məlum heqiqətlərdən xəbərdardır mı? “Siyasi partiyalar haqqında

yeni qanunun qəbulu və icrasına başlanılması zamanı onların tutduğu mövqə göstərdi ki, nəinki bu dəyərlərdən xəbərdardırlar, hətta düşüncə sistemi olaraq meydan təfəkküründən uzağa gedə bilməyiblər. Təessüf ki, bu güruh qanunu “antidemokratik” adlandıräraq “iqtidarın ölkədə “təkpartiyalı sistem” yaratmaq cəhdid” kimi əsaslı ittihamlar yağıdırmağa başladı.

Bələ hay-həşirin ən başlıca səbəbi ondan ibarət idi ki, bu dairələr partiyanın qeydiyyatı üçün tələb olunan 5 min nəfər üzvün reyestriini təqdim edə bilməyecəklərindən qorxurdular. Bunu açıq deməsələr də, aydın görünürdü ki, bu düşərgədə öz elektoratlarına qarşı ciddi bir güvensizlik hökm sürür. Bəs bu dərin inamsızlığını

arkasında nə dayanır? Səbəb odur ki, radikal düşərgə uzun illər boyu həyata keçirdiyi destruktiv siyasi fəaliyyətin acı neticələrini görür. 30 ildir cəmiyyətə heç bir səmərəli, perspektivli inkişaf strategiyası, ya da heç olmasa, uğurlu bir layihə təqdim edə bilməyen bir siyasi qurum indi hansı sıfətlə elektorata üz tutsun? Azərbaycana qarşı düşmən mövqə tutan Fransa bərədə “tenqid etmək olmaz, demokratiyanın beşiyidir” deyən, Azərbaycanın şanlı Qələbesinə kölgə salmağa çalışan bir güruba bu xalq inana bilərmi? Beləliklə, marginallaşan bu güruhun əndişələri əslində bu baxımdan başdadüşüldür.

Diger məqam isə ondan ibarət dir ki, onlar əslində, qeydə alınmayıb hay-küy yaratmaq, beynəlxalq

ictimaiyyət qarşısında öz dövlətini antidemokratik göstərib meydanlara çıxməq, diqqət cəlb etmək və ölkəmizə təzyiq göstərmək istəyən xarici ermənipərəst dairələrə öz xidmətlərini təklif etmək niyyətində idilər. Lakin Azərbaycan hakimiyətinin demokratik prinsiplərə, qanun alılıyinə yüksək sədaqəti, hüququn üstünlüyünə sonsuz inamı onların bu arzularını da gözündə qoydu. Bələ ki, təqdim etdikləri üzvlərlə bağlı reyestr Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunanda yene əməllərinə sadıq qalaraq, iqtidarın siyasi dialoq kimi xoşməramlı addımlarına qara yaxmaq cəhdlerindən el çəkmişlər. Lakin bunun da onlar üçün “pragmatik” səbəbləri var. Çünkü bun-



**Emil Abasov**  
YAP Pirallahi rayon  
təşkilatının sədri

dan sonra yene bir-birini “hakimiyətə işləməkdə”, “reyestr müxalifeti”ne çevrilməkdə ittihad edib olan-qalan mehdud marginal elektoratının və en əsası, xaricdən gələn qrant kanallarının itirilməsindən qorxurlar. Görünən odur ki, bu güruh üçün “5-ci kolon” rolunu oynamaq ideoloji və psixoloji baxımdan daha sərfəlidir. Ideoloji demişkən, heç bir ideologiyaları da yoxdur axı...



**Ü**mummilli liderin rəhbərliyi altında hazırlanmış, sonradan isə beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş və haqlı olaraq "Ösrin müqaviləsi" adlandırılın bu tarixi sənəd Ulu öndərin neft strategiyasının şanlı səhifəsinə çevrilmişdir. Məhz bu tarixi addımla müstəqiliyi bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirmişdir-milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahi naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formallaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılmışdır.

Ele ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev danışçılar prosesine cəlb edilmiş, yeni neft strategiyasının hazırlanmasının ve uğurla həyata keçirilməsinin en feal iştirakçısı olmuşdur-bu görüş və danışçıqlarda Azərbaycan xalqının və dövlətinin maraqları əsas götürüldür-bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafelərinə uyğun hazırlanırdı. 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Güneşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birge işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiye, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 iri neft şirkəti ilə müqavilə imzalanmışdır. Bu müqaviləde Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-nin "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinasi uğurla həyata keçirilməyə baş-

# Yeni neft strategiyasının banisi...

landı. "Mehsulun Pay Bölüsü" sazişinin "Ösrin müqaviləsi"nin texniki parametrləri kifayət qədər genişdir-dəyeri 7,4 milyard dollar olan bu müqavilə təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmışdır-bu razılışma öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Ösrin müqaviləsi" adını aldı. "Ösrin müqaviləsi"nin ilk günlərində Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid program üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu, dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. Onlar tezliklə işçi strukturlar - Rəhbər Komita, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yeni 1994-cü il dekabrın 2-de Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-de Milli Məclis "Ösrin müqaviləsi"ni ratifikasiya etdi. Azərbaycan nefti dünya bazarına çıxdı və eyni zamanda, ölkəmiz tranzit koridora çevrildi. "Ösrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın böyük neft siyaseti başlamışdır.

"Ösrin müqaviləsi" hem karbohidrogen ehtiyatlarının miqdarına, hem de qoyulan sərmayələrin həcmindən görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları məbləğində investisiyanın 57,6 milyardı dəniz yataqlarının menimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinə yönəldilmişdir. Ulu öndər dünyanın inkişaf etmiş dövlətləri ilə imzaladığı "Ösrin müqaviləsi" ilə ölkəmizin davamlı və sürətli inkişaf enerjəsinin əsası qoyuldu-bu müqavilə Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasında yeni dövrün əsası oldu. Bu müqavilənin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı.

idarə edilməsi üçün əsaslı təminat yaradıldı. Azərbaycanın hər bir bölgəsində yeni, müsər teleblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. Infrastrukturun yenileşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, eyni zamanda, insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosial yönümlü tədbirlərin mühüm tərkib hissəsidir. Artan neft gəlirləri hesabına sosial siyaset sayəsində, o cümlədən, az təminatlı təbəqələrin, qəçqin və məcburi köçkünlərin sosial-meşət şəraitinin yaxşılaşdırılması istiqamətində də sayız tədbirlər həyata keçirilir. Öləkənin artan maliyyə imkanları hesabına, beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri də uğurla həyata keçirilir-bu layihələrdən biri olan Bakı-Tbilisi-Qars yeni dəmir yolu-nun inşası Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbe doğru integrasiyasına, Azərbaycan, Gürcüstan və Türkiye arasında siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaratdı, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizinə çevrildi.

Ümummilli lider 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra səsli-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emali sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir-bu dövrde Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlıyır. 1971-ci ildə Azərbaycanda 1 milyard ton neftin hasilatının qeyd edildiyi tətentəli mərasim keçirilmişdir. Ulu öndərin təşəbbüsü və böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçək gəmilər, seysmik, sərnişin və s. gəmi növleri getirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan veren "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha derin sahələrində zəngin neft və qaz yataqlarının keşf olunmasına imkan yaradı. Neticədə yeni 8 neft və qaz yataqları keşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı-ilə dəfə olaraq Azərbaycanda neft emali üçün xüsusi program hazırlanırdı və həyata keçirilməye başlandı-həmin programda əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi-hələ sovet hakimiyyəti illərində Ulu öndərin rəhbərliyi ilə respublikamızda görülən işlər, yaradılan möhkəm təmel bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formallaşmasına imkan yaratmışdır. Bu dövrə dünyada analoqu olmayan Dərin Dəniz Özülleri zavodunun Bakıda tikilmesi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması (bu zavodun Həştərxanda tikiləsi nəzərdə tutulmuşdu) Ulu öndərin möhkəm iradesinin və cəsəretinin nəticəsi idi. Bütün bunlar Ümummilli liderin uzaqqorən və müdrik siyasetinin nəticəsi idi-o, çox gözəl anlayırdı ki, görülen bütün bu nəhəng işlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın istiqadı müstəqilliyinin əsasını təşkil edəcəkdir-tarix onun haqılı olduğunu sübut etdi.

Bu gün neft gəlirləri hesabına Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur.

Neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. "Əsrin müqaviləsi" ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihelərin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini ve təməl daşını isə Ümummilli liderin müəllifi olduğu "Əsrin Müqaviləsi" təşkil edir. Bu müqavilə Ulu Öndərin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir - müasir neft siyasetimiz Heydər Əliyevin adı ilə bağlıdır. "Azəri-Çıraq-Güneşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalanması yenice müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı, Azərbaycanın maraqlarına cavab veren müqavilə şərtləri əldə edildi. Dünya təcrübəsindən də bəlli olduğu kimi, zəngin enerji resurslarına malik olmaq heç də xalqların və ölkələrin xoşbəxtliyi anlamına gəlmir. Əsas məqam enerji siyasetini düzgün formalasdırmaqdan, milli maraqları və geosiyasi amilləri məhərətlə uzlaşdırmaqdan, investisiya qoyuluşu üçün münbət şərait yaratmaqdan, neft gəlirlərini strateji sahələrə yönəltməklə səmərəli şəkildə idare etməkdən ibaretdir - Ümummilli lider özünün müdrikliyi, zəngin siyasi təcrübəsi, milli təessübkeşliyi sayesində bütün bu kimi zəruri şərtləri təmin etməye nail oldu.

Yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər olmuşdur - daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmir, ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırlar. Ulu öndərin qətiyyəti və müdrikliyi sayesində bütün bədəxah ssenarilər pucu oldu və müstəqil Azərbaycanın inkişafına hesablanan yeni neft strategiyasının möhkəm təməli qoyuldu - yalnız Ümummilli liderin həkimiyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab veren müqavilə şərtləri əldə edildi.

"Əsrin müqaviləsi"nin imzalanması Ulu Öndərin müstəsna xidməti idi - mövcud çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmaye yönəltməkdən cəkinirdilər. Dahi şəxsiyyət xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihecmi sərmayələr yönəltmələrinə nail oldu. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz "Əsrin müqaviləsi" ilə qoyulmuşdur. "Əsrin müqaviləsi" Ümummilli liderin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir. Prezident İlham Əliyev uğurlu enerji siyasetində Ulu öndərin müstəsna rol oynadığını vurğulayaraq demişdir: "Müsəsir neft siyasetimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cənubi məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitleşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bize inandı. Cənubi o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmaye qoymazdı. Cənubi Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınır və investorları buraya cəlb etmek üçün böyük səylər göstərilmişdir".

"Əsrin müqaviləsi"nin imzalanması və onun gerçekleşmesi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bu müqavilənin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu - neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltmişdir. Əldə edilmiş gəlirlər davamlı şəkildə sosial layihələrə, elm, təhsil və mədəniyyətin inkişafına yönəldilmiş, "qara qızıl" "insan kapitalı"

naminə istifadə edilməkdədir. "Əsrin müqaviləsi" həm də yeni transmili enerji layihelərinin həyata keçirilməsində mühüm rola malikdir. Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çekişinin yüksəlməsini təmin etmişdir.

Ümumilikdə Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilmişdir: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).

2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Güneşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yeniden tərtib olunmuş Sazişin imzalanması ilə "Əsrin müqaviləsi"nin müdiddət 2050-ci ilə qədər uzadıldı - yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik bət yataqların işlənilməsində yeni mərhəbə başlandı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-ci illərin əvvəllerində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfır enması neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Belə vəziyyətdə Ulu öndər "Neft Azərbaycanın milli sərvətidir"

bildi. İllkin neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı "Azəri", "Çıraq" və "Güneşli" yataqlarındaki işlərin intensivləşməsinə və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratıldı. 1999-cu ilin noyabrında İstanbulda ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxistan və Türkmenistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas ixrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərərə Müqavilə imzalanmışdır. 2002-ci ilin sentyabrın 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisine başlanılmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilmesi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-ci il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin en böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tətənəli açılış mərasimi keçirildi. Azərbaycanın Enerji resuslарının nəqlində Bakı-Tbilisi-Ceyhan iqtisadının seçilməsi Ümummilli liderin böyük siyasetinin qələbəsidir və bu kəmər dünya "arteriya"si kimi neft kəmərləri sisteminə daxil olmuşdur; \*Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gelecek nəsillər üçün topnaraq artırıldı, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməye başlandı - bu

yer tutur. Azərbaycanın neftçi-mütəxəssislərinin neft və qaz hasilatı sahəsində əldə etdikləri bu yenilikçi təcrübənin bütün dünyada tətbiq edilməsi ilə ölkəmiz XX əsrin ortalarından başlayaraq dünya neft mühəndisliyi fikrinin əsas mərkəzlərdən biri kimi tanınmaqdadır. İkinci dünya mühabibəsində faşist Almaniyası üzərində qələbə ələnilməsindən Azərbaycan nefti həlledici amillərdən biri olmuşdur. Müharibə zamanı keçmiş SSRİ üzrə istehsal edilən ümumi benzinin 80 faizi, müxtəlif yağların isə 96 faizi Bakıda istehsal edilmişdir. Bununla belə, Azərbaycan xalqı yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra bu sərvetlərdən milli mənafeyinə uyğun tam behrələnmək imkanı qazanmışdır - bu imkan Ulu öndər tərəfindən gerçəkləşdirilmişədir - o bəyan edirdi ki, "Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə inidi ki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur".

Azərbaycanın neft strategiyası çərçivəsində imzalanın müqavilənin hazırlanması üzrə danışçılar Bakı, İstanbul və Hyüstən şəhərlərində bir ildən çox davam etdirildi və müqavilə 1994-cü ilin sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırıldı. Hasılatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu müqavilə ilə Azərbaycanın yeni neft strategiyasının və bu günü sürətli inkişafının əsası qoyuldu. Müqavilənin imzalanmasından bir neçə gün əvvəl bəyənat verən Azərbaycan Prezidenti Heydər Əliyev onu ölkəmizin suverenliyinin qorunması və milli iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən biri kimi qiymətləndirək demişdir: "Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafələrini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm".

Bu müqavilənin yenidən milli istiqətlərinə qazanan Azərbaycanın dövlət müstəqilliyyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, beynəlxalq nüfuzun genişlənməsində və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən milli iqtisadiyyatın formalaşmasında məstsəna əhəmiyyəti oldu. Hazırda 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" kimi qeyd edilir. "Əsrin müqaviləsi" imzalanın zaman adları çəkilən üç yataqdakı enerji ehtiyatları 511 milyon ton neft, 160 milyard kubmetr qaz həcmində qiymətləndirilmişdir. Lakin sonrakı dövrde aparılmış axtarış-keşfiyyat işlərinin nəticəsində həmin yataqlarda çıxarıla bilən neft ehtiyatının təqribən bir milyard ton, qaz ehtiyatının isə 300 milyard kubmetrə yaxın olduğunu təsdiqləndi.

Ölkenin mənfeət neftindən əldə edilən vəsaitlər Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır - fondun yaradılmasında əsas məqsəd neft gəlirlərinin milli iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün ehtiyat, sosial-iqtisadi və investisiya yönümlü layihələrin maliyyələndirilməsini təşkil etməkdən ibarətdir. ARDNF özündə sabitləşdirici və toplayıcı funksiyaları birləşdirir. Eyni zamanda ARDNF-nin nizamname sənədləri ondan insan inkişafı və qeyri-neft sektorunun inkişafına yardım məqsədilə istifadə edilməsini nəzərde tutur. Neft gəlirlərinə ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə ARDNF-nin Müşahidə Şurası yaradılmışdır. Burada həm icraedici, həm qanunverici hakimiyətin, həm də ictimaiyyətin nümayəndələri təmsil olunur. Bu gün artıq həqiqətə, reallığa çevrilən BTC də, Bakı-Novorossiysk də, Bakı-Supsa da hələ uzun illər boyu xalqımıza, ölkəməzə fayda gətirəcək, hər bir vətəndaşın güzəranının yaxşılaşmasına xidmət edəcəkdir. Cənubi Azərbaycan nefti xalqımıza məxsusdur, onun sərəncamçısı da, yiyesi də Azərbaycan xalqıdır, millətimizdir. Bu gün Dövlət Neft Şirkətində həyata keçirilən tədbirlər, program və layihələr də məhz bu alı məqsədin reallaşmasına xidmət edir.

Ardı Səh. 10

## Ümummilli liderin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-ci illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmziidir.

devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesinde yaranmış çətin vəziyyətdən çıxməq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək - ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin elverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazımdır. Ümummilli lider xarici iri neft şirkətlərini Azerbaycana dəvət etmək qərarına gəldi və "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlanırdı. Azərbaycanı labüb fəlakətdən xilas edən dahi rəhbər onun iqtisadi yüksəliyi üçün də tədbirlər görməyə başladı. Ümummilli liderin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması günümüzün reallığına əvərilmədir - əldə olunan nailiyyətlər özünü aşağıdakı istiqamətlərdə göstərdi: \*neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına Azerbaycanın dönya enerji daşıyıcıları bazarına sürətli çıxışı təmin edildi - bütövlükdə "Əsrin müqaviləsi"ndən bugünkü qədər xarici neft şirkətləri ilə 32 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azerbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmaye qoymulmuşdur ki, bu da respublikamızın iqtisadi inkişafına ciddi təsir göstərmişdir; \*Azerbaycanın karbohidrogen ehtiyatlarının dönya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sistemi yaradıldı - hər biri hasıl edilən neft və qaz ehtiyatları dönya bazarlarına bir neçə marşrut üzrə - Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Orzurum kəmərlər ilə çıxarıılır - bundan əlavə, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində TANAP qaz kəməridə istifadəyə verilmişdir. Bakı-Novorossiysk və Bakı-Supsa kəmərlərinin həm müsbət, həm də mənfi cəhətlərinin olmasına baxmayaraq Ümummilli lider müdrik və yeganə düzgün qərar qəbul edərək hər iki neft kəmərinin çəkilməsini lazımlı

məqsədilə 1999-cu il dekabrın 29-də Ümummilli lider "Azerbaycan Respublikası Dövlət Neft Fonduñun yaradılması haqqında" ferman imzalanmışdır; \* "Yeni neft strategiyası"nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqıl texnologiyasının Azerbaycana getirilməsidir - xüsusi tikintidə və yataqların işlənilməsində, qazmadə və istismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərmişdir. Azerbaycanda ilk dəfə olaraq Mərkəzi Azəri yatağında 48 quyunun qazılması imkan verən nəhəng və əzəmətli dərin dəniz özülü tikilmişdir. Texniki baxımdan dünya miqyasında ən iri terminallardan biri Səngəçal terminal istifadəyə verilmiş və burada yüksək infrastruktur yaradılmışdır. Ümummilli liderin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-ci illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmziidir.

Dünyanın ən qədim neft ölkələrindən olan Azerbaycanın neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Azerbaycanda neftin sənaye üsü ilə hasilatı hələ XIX əsrin ortalarından başlanılmışdır. 1848-ci ildə Bakıda, Bibiheybat yatağında qazılmış quyudan vurmuş neft fontanı Azerbaycanda "qara qızılın" sənaye üsü ilə çıxarılmasının esasını qoymuşdur. Artıq 1899-cu ildə Azerbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yere çıxmış, dünya neft hasilatının yarısını vermişdir. 1994-cü ilə qədər Azerbaycanın həm quru ərazilərindən, həm də Xəzər dənizinin ona aid sektorundan bir milyard tondan artıq neft hasil edilmişdir. Dünyada ilk dəfə dənizdəki neft ehtiyatlarının sənaye üsü ilə hasil edilməsinə də Azerbaycanda başlanılmışdır - bu fakt dünya neft tarixində xüsusi

# Yeni neft strategiyasının banisi...

## Əvvəli-Səh-9

"Ösrin müqaviləsi" üzrə işlərin ilkin mərhələsində bir şox xarici investorlar Azərbaycanda neft ehtiyatlarının nəzərdə tutulduğundan az ola biliçəyindən ehtiyat edərək yeni iri neft kəmərinin tikintisine tələsmirdi. Buna görə də ilk Azərbaycan neftinin Avropaya və dünya bazarlarına çıxarılması üçün 1998-ci ilde Bakı-Novorossiysk (Şimal marşrutu, Rusiya), 1999-cu ilde isə Bakı-Supsa (Qərb marşrutu, Gürcüstan) neft kəmərləri tikilib istifadəyə verilmişdir. Bu kəmərlərin birlikdə illik ötürümə qabiliyyəti maksimum 20 milyon ton təşkil edirdi. Lakin Azərbaycandakı neft ehtiyatlarının potensial həcmindən çıxış edən Ulu öndər əsas ixrac boru kəmərinin elverişli marşrut əsasında çəkilməsinə çalışırı. Gərgin siyasi-diplomatik əmək sərf edərək əsas ixrac boru kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutunun sejməsinə nail olan dahi lider 2002-ci ilde kəmərin Bakıda tikintisine start verdi. Təsadüfü deyil ki, bu möhtəşəm mühəndis qurğusunun fealiyyətə başlamasında Ümummilli liderin müstəsna xidmətləri nəzərə alınaraq kəməre onun adı verilmişdir. Bakı-Tbilisi-Ceyhan öz miqyas və əhəmiyyətinə görə digərlərindən kəskin fərqlənir-2006-ci ilin iyulunda rəsmi açılışı olan əsas ixrac boru kəmərinin uzunluğu 1769 km, illik ötürümə qabiliyyəti 50 milyon tondur (gün ərzində bir milyon barrel). İnşasına dörd milyard ABŞ dolları həcmində investisiya qoyulan kəmərin tikintisində 22 min insan çalışmışdır-Bakıdan ötürülən xam neft Türkiyənin Aralıq dənizində yerləşen Ceyhan limanına 10 güneşatır.

1994-cü ilde "Ösrin müqaviləsi" ilə əsası qoyulan Azərbaycanın neft strategiyası çərçivəsində bu günə kimi xarici neft şirkətləri ilə ümumilikdə 27 neft sazişi imzalanmışdır-həmin sazişlər üzrə birge işlənilməsi nəzərdə tutulan perspektiv strukturların sayı 30-dur: bu sazişlərdən 15-i Xəzərin Azərbaycan sektorunu, 12-si isə quru sahələri shəhər edir. Bu sazişlərdə Azərbaycan hökumətinin tərəfdəşləri dönyanın 21 ölkəsinə temsil edən 43 şirkətdir-proqnozlara görə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının keşfiyyatına, işlənilməsinə və nəqline ümumi sərməye qoyuluşu 60 milyard ABŞ dolları həcmində olacaqdır. Neft strategiyası sayəsində milli iqtisadiyyatın əsasını təşkil edən neft-kimya, neft emalı sənayesi və bunlarla bağlı alt sahələrin müasir standartlara cavab verən infrastruktur quruldu. Neft emalı və neftayırma sahə-

sində əldə edilən böyük təcrübə və mütəxəssis kontingenti sayəsində Azərbaycan hökuməti xarici ölkələrin adı çəkilən sahələrinə irahəmli investisiya qoyuluşları etmeye başladı. Bu gün Gürcüstanda nəhəng neft terminalı, Türkiyədə neft emalı zavodu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Azərbaycanın neftçi və mühəndisləri isə Moldovada neft yataqlarının keşfiyyat və hasilatını öz üzərindən götürmüşdür.

"Ösrin müqaviləsi" imzalandıqdan dərhal sonra Ulu öndər tərəfindən Bakıda beynəlxalq nüfuzu malik "Xəzərneftgaz" sərgi-konfransının təşkil edilməsi ənənəsinin əsası qoyulubu sərgi-konfransı Bakıda hər il təşkil etməkdə əsas meqsəd Xəzər regionunun neft və qaz potensialını dönyanın işgüzar dairələrinin nəzər-diqqətinə çatdırmaqdan, neft və qazın hasilatı, istehsalı, daşınması, adı çəkilən sahədən yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşmış şirkətlərin bir-biri ilə yeni işgüzar əlaqələrinin yaranmasına təkan verməkdən ibarət idı-sərgi-konfransın Azərbaycan neft strategiyasının həyata keçirilməsində böyük rol olmuşdur. "Ösrin müqaviləsi" Azərbaycanı bir daha bütün dünyaya neft ölkəsi kimi tanıdı, 1999-cu ilin iyununda Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" qaz-kondensat yatağından ilkin nəticələrin əldə olunması isə Azərbaycanı dönyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik olan bir ölkə kimi təqdim etdi. 2007-ci ilde geoloqların elan etdiyi keşfiyyat-axtarış işlərinin yekunlarına görə, yataq bir trilyon kubmetr qaz ehtiyatına malikdir. 1996-ci ilde imzalanan "Şahdəniz" yatağının birge işlənilməsi müqaviləsi bu gün Azərbaycanın neft strategiyası çərçivəsində "Ösrin müqaviləsi"ndən sonra icrasına başlanan və real nəticələri olan ikinci iri layihədir. 2006-ci ilin dekabrında yatağın genişmiqyaslı mənimşənilməsinə başlanılmışdır. 2005-ci ilde "Şahdəniz" qaz yatağının zəngin ehtiyatlarını dönya bazarına ixracını təmin edən digər miqyaslı layihənin - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisine start verildi və 2007-ci ilin əvvəllərindən kəmərin istismarına başlanıldı. Bu kəmərin ümumi uzunluğu 971 km, diametri 1066 mm (42 düymə), keçirmə qabiliyyəti 20 milyard kubmetr qəderdir.

Mərkəzi Asiya neftinin və təbii qazının Avropaya neqli üçün Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən iri layihələr, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz

kəmərləri  
Transxəzer və Nabukko kimi genişmiqyaslı layihələrin meydana çıxmına əsas səbəb kimi göstərilir. Bunlar isə öz növbəsində Azərbaycan üçün tranzit ölkə kimi həm siyasi, həm də iqtisadi baxımdan əlverişli faktlardır. Beləliklə də Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də global fayda getirən əlverişli inkişaf programı olduğu təsdiq edilir. Bütün bunları əvvəlcədən görünen Ümummilli lider "Ösrin müqaviləsi"nin imzalanması mərasimində söylədiyi tarixi nitqində demişdir: "Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyime görə özümü çok xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidi varam ki, geləcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qıymətləndirəcəklər".

"Ösrin müqaviləsi" ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə Azərbaycan dünyada özüne daha etibarlı siyasi və iqtisadi tərəfdəşlər və müttəfiqlər tapmışdır. Ölkənin digər sahələrinə də xarici investisiyaların sürətli axını başlandı və hazırlı inkişafın əsası təmin edildi. Azərbaycan neft strategiyasının banisi Ulu öndər verdiyi müsahibələrin birində "Ösrin müqaviləsi"nin "dar və təhlükəli cığır" keçərek ərsəyə geldiyini bildirmişdir. Bu gün həmin cığır Azərbaycanın böyük inkişaf yoluна çevrilmişdir. Ümummilli liderin neft strategiyasının perspektivinə qiyamət verərək dediyi bu fikir yerine düşür: "Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən birlərdir".

Bu gün Azərbaycan öz inkişaf tempine görə Qafqazda lider ölkədir. Bütün bunların əsası, özülü isə Ümummilli lider tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikası dinamik inkişaf yolu ilə gələcəyə doğru addımlayıb, ölkəmizdə qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları həyata keçirilir, "Ösrin müqaviləsi" reallaşır. Ulu öndər hakimiyətə qayıdarkən müstəqilliyini yeni qazanmış ölkəmiz dönya xəritəsində silinmək təhlükəsi ilə qarşı-qarşıya idi. Dövlətçiliyimizin müqəddəratının həlli edildiyi o ağır məqamda dahi şəxsiyyət, müdrik siyasi xadimin atlığı qəti addımlar, yürütdüyü



tarazlı daxili və xarici siyaset ölkəni bürümüş dərin böhranı aradan qaldırıdı, xalqımızı üzləşdiyi felakətlərdən xilas etdi. Ümummilli lider qısa müddətdə respublikada möhkəm ictimai-siyasi sabitlik yaratdı, yeni dövr üçün Azərbaycanın iqtisadi inkişaf prioritətlərini müəyyənləşdirdi və ölkənin bazar iqtisadiyyatı yolunda irəliləməsi üçün misilsiz işlər gördü, Azərbaycanın güclü və qüdretli dövlətə çevrilmesi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından son dərəcə səmərəli istifadə edilməsinə vacib sayaraq yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsinə, Azərbaycanın zəngin neft-qaz yataqlarının mənimsənilməsi, bu əvəzsiz təbii sərvətin dönya bazarlarına çıxarılmasına nail oldu. Çıxış yolu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görən ulu öndər siyasi iradəsi hesabına bu istiqamətdə aparılan danışqları uğurla sona çatdırı. Azərbaycan MDB məkanında Qərb şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur.

"Ösrin müqaviləsi" Azərbaycan neft sənayesinin dönüs nöqtəsi və yenice müstəqillik əldə etmiş Azərbaycanda neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir-bu Beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu.

"Ösrin müqaviləsi" Azərbaycanda digər böyük layihələrin həyata keçirilməsi üçün zəmin yaratdı. 1999-cu ilin iyun ayından etibarən bp Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti-ABŞ-in vahid operatorudur. ABŞ-in iş proqramlarını və xüsusi layihələrin büdcəsini ARDNŞ, Azərbaycan hökuməti və xarici neft şirkətlərinin təmsilciliyindən ibarət Rəhbər Komitə təsdiq edir. 14 sentyabr 2017-ci ilde "Azəri-Çıraq-Güneşli" (ACG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəlşədilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı-başqa sözle, "Ösrin müqaviləsi"nin müddəti 2050-ci ilədək uzadılmışdır. Mərasimdə çıxış edən

Yaşar Əhmədov  
Fəlsəfə üzrə fəlsəfə doktoru,  
Azərbaycan Dövlət Neft və  
Sənaye Universitetinin  
"Humanitar fənlər" kafedrasının dosenti

# Vüqar Rəhimzadə: "Ajotaj yaratmaq cəhdini özüñəinamsızlığın təsdiqididir"



*Hər bir məsələyə mənfi yön-dən yanaşmaq, ictimai fikri çasdırmaq heç bir siyasi partiyyaya başucalığı gətirməz“*

**A**zerbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün attributlar mövcuddur. Bir mühüm məqamı da nəzər ala q ki, hər bir demokratik cəmiyyətdə müxalifətin olması vacib amildir. Təbii ki, burada səhbət konstruktiv müxalifətdən gedir.

Müxalifəciliyi hələ de dövletə, dövlətçiliye müxalifətdə olmaq kimi dəyerləndirən radikal müxalif partiyalar isə hakimiyətin atlığı hər bir addıma qara eynəkdən baxmaqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər. Bu baxımdan, həmin dairələrin yeni qəbul olunan "Siyasi partiyalar haqqında" Qanun etrafında yaratdıqları ajotaj diqqətdən kənardə qalmır. Realliq budur ki, yeni Qanunun qəbulu dövrün, zamanın tələbi olmaqla yanaşı, siyasi islahatların tərkib hissəsidir. Tarixi Zəfərimizin realliqları bütün

sahələrdə yenileşməni, təkmilləşməni zəruretə çevirdi. Siyasi sistemin təkmilləşməsi de günümüzün əsas tələbi kimi qarşıda dayandı. Bunun üçün parlamentdə təmsil olunan siyasi partiyalar yeni "Siyasi partiyalar haqqında" Qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət etdilər. Qanunun hazırlanmasında beynəlxalq təcrübəyə istinad edilməsi, eyni zamanda, ölkədə qeydiyyatdan keçmiş bütün partiyaların rəy və təkliflərinin nəzərə alınması demokratik prinsiplərə sadıqlıqın bariz nümunəsi kimi dəyerləndirildi.

"Siyasi partiyalar haqqında" yeni Qanun layihəsi hazırlanaraq Milli Məclisde müzakirələrden sonra qəbul olundu. Bu ilin əvvəlində dövlət başçısı İlham Əliyev yeni Qanunu təsdiqlədi. Özündə bütün yenilikləri, ölkədə gəden inkişafı, tərəqqini əks etdirən, ən əsası, siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradan "Siyasi partiyalar haqqında" yeni Qanun etrafında aparılan müzakirələr radikallığı özlərinə bir fəaliyyət

istiqaməti kimi seçən siyasi partiyaların nədən ehtiyat etdiklərini bir daha ortaya qoyur.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, müzakirələrin gedisində radikal tərəflər "Siyasi partiyalar haqqında" Qanuna bağlı fikirlərinin ne qədər qərəzli, şəxsi ambisiyalarına xidmət edən, reallıqdan uzaq olduğu təsdiqləndi: "Radikal müxalifətin əl-ayağa düşməsinə, qeyri-ciddi fikirləri ilə ictimai rəyi çasdırmağa xidmət edən addımların arxasında dayanın amillərdən biri beş min üzvün təsdiqlənməsi məsəlesi oldu. Realliq budur ki, xalq bu partiyaların hansı elektorata malik olduğunu çox yaxşı bilir. Azərbaycanda keçirilən demokratik seçki prosesləri, eyni zamanda, bu ünsürlərin ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Azərbaycanın demokratik imicinə xələl getirmək məqsədilə keçirdikləri aksiyalara topladıqları insanların sayı da onların sosial dayaqdan məhrum oldu-

qlarını nümayiş etdirib".

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hazırda müxalif cəbhədə cərəyan edən proseslərə diqqət yetirsek, xeyli müdəddətir yeni Qanuna bağlı hakimiyətin ünvanına qərəzli fikirlər, ittihamlar səsləndirən partiyaların təmsilçilərindən qeydiyyatdan sonra bir süstlük yarandığını görərik: "Proseslərin sonunu gözləmədən elə ilk addımda gündəmə gətirilən hər bir məsələyə mənfi yönən yanaşmaq, ictimai fikri çasdırmaq heç bir siyasi partiyaya başucalığı gətirməz. "Siyasi partiyalar haqqında" Qanunun ayrı-ayrı maddələrinə diqqət yetirdikdə radikal müxalifətin ətrafında ajotaj yaratmağa çalışdığı məsələlərin əsl mahiyyətini aydın şəkildə görə bilərik. Bu ünsürlərin apardıqları teblığatın əksinə olaraq sənəddə bildirilir ki, dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Qanunda hər hansı siyasi məhdudlaşmadan səhbət belə gedə bilməz. Siyasi partiyaların qanun qarşısında bərabərliyi təsbit olunur. Lakin radikal tərəflər belə rəy yaratmağa çalışıdalar ki, guya yeni Qanun siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına, ayrı-seçkiliyə xidmət edir. Yeni Qanunda partiyaların dövlət büdcəsində maliyyələşməsi məsəlesi də öz əksini tapır. Təbii ki, partiyaların səmərəli fəaliyyəti üçün stimulverici amil olacaq bu mühüm addım onların maliyyələşməsində qarənlıq məqamların olmamasına xidmət edir".

V.Rəhimzadə qeyd edib ki, ümumilikdə qeydiyyat prosesindən sonra siyasi mühitdə cərəyan edən hadisələr onu deməyə əsas verir ki, radikal müxalifətin yeni Qanunu hədəf seçməsi məqsədli xarakter daşıyır: "Onların ictimai fikri çasdırmaq üçün söylədikləri fikirlərin heç bir əsası olmadığı şübut olundu. Ajotaj yaratmaq cəhdini özüñəinamsızlığın təsdiqididir. Hakimiyət siyasi partiyaların üzvlərinin reyestrini təsdiq etməklə demokratik cəmiyyətin mühüm amili olan siyasi dialoqun daha da dərinləşməsində maraqlı olduğunu təsdiqləyir. Yeni Qanun siyasi partiyalar üçün demokratik fəaliyyət meyarlarını müəyyən edir. Hər yeni sənəd, təbii ki, qarşısındaki dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan, hər bir ölkənin inkişafında, dövlətlər arasında əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarıının diqqət göstərdiyi əsas məsələlər sırasındadır. Bu fəaliyyətin daha da genişləndirilməsi üçün mövcud hüquqi bazanın dövrün, zamanın tələbinə uyğun təkmilləşdirilməsi mühüm əhəmiyyətə malikdir".

Amma ən əsası odur ki, Azərbaycan bu maneələrin hamisini uğurla dəf edir. Çünkü Azərbaycanın işi haqqı işidir". Bu sözləri SİA-yə açıqlamasında millet vəkili Anar İsgəndərov deyib. Onun sözlərinə görə, erməniన էdīrsə etsin, bunlar onun son çabalarıdır: "Şərti sərhəddə duran əsgərimizə gülə ata, minalar yerləşdirə bilər, amma son nəticədə erməni məglubdur. 2020-ci ildə Ermənistən yaratdığı bütün miflər darmadağın olmuşdur".

Şəhərin əsası odur ki, Azərbaycan bu maneələrin hamisini uğurla dəf edir. Çünkü Azərbaycanın işi haqqı işidir". Bu sözləri SİA-yə açıqlamasında millet vəkili Anar İsgəndərov deyib. Onun sözlərinə görə, erməni ədīrsə etsin, bunlar onun son çabalarıdır: "Şərti sərhəddə duran əsgərimizə gülə ata, minalar yerləşdirə bilər, amma son nəticədə erməni məglubdur. 2020-ci ildə Ermənistən yaratdığı bütün miflər darmadağın olmuşdur".

Ləman Sərraf

## "Ermənilər son çabalarını göstərirler"

"İkinci Dünya Müharibəsinin sonlarında faşist Almaniyası özünü qoruyub saxlamaq üçün hər şeydən istifadə etdi. Hətta bəzi cəbhələrdə irəliliyə də bildi. Amma bunlar əbas idi. Çünkü faşizm məhvə məhkum idi. Bu gün ermənilər də faşist təfəkkürlü insanlar kimi fəaliyyət göstərir. Ona görə də ermənilər bütün cəbhəboyu təxribatlar törədirlər. Məlumdur ki, Azərbaycana qarşı dünyanın ədalətsiz təşkilatlarını və dövlətlərini öz yanına yiğib.

Amma ən əsası odur ki, Azərbaycan bu maneələrin hamisini uğurla dəf edir. Çünkü Azərbaycanın işi haqqı işidir". Bu sözləri SİA-yə açıqlamasında millet vəkili Anar İsgəndərov deyib. Onun sözlərinə görə, erməni ədīrsə etsin, bunlar onun son çabalarıdır: "Şərti sərhəddə duran əsgərimizə gülə ata, minalar yerləşdirə bilər, amma son nəticədə erməni məglubdur. 2020-ci ildə Ermənistən yaratdığı bütün miflər darmadağın olmuşdur".



**Niyə və necə dəyişdik?**

**Elçin Bayramlı**

Son vaxtlar maddi dəyərlər mənəvi dəyərləri üstələməkdədir. İnsanlarda depressiya, stress artıb. Hiyəgərlik üsulları xeyli rəngarəngləşib və təkmilləşib. Ümumi cəmiyyət maraqları şəxsi maraqlara qurban verilir. Əsas məqsəd çoxlu pul qazanmaq, vəzifə, şöhrət əldə etmək və özünü başqalarından üstün göstərmək üzərində fokuslanıb. Qanunu, qaydanı pozmaq üstünlük sayılır, başqalarından fərqlənmək (bu, hətta pis şeylərdə olsa belə) azarı gənclər arasında geniş yayılır.

Hətta gərgin münasibətlər ətraf mühitdən aile daxilinə keçib və məhz bu səbəbdən münaqışlərin, boşanmaların və ailədaxili qətllerin sayı artır. Büyyük sözünü vecinə alan da yoxdur. Bir çox gənclər açıqca deyirlər ki, biz hər şeyi bilirik və doğru edirik, siz yaşlı nəsil heç nə bilmirsiniz və səhv edirsiniz. Lakin realliq bütün dövrlərde və bütün ölkələrdə olduğu kimi tam əksini göstərir.

Övvəllər milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında yazılmamış qanunlar adlandırılınan ictimai davranış kodksəri var idи və buna əməl olunurdu. İnsanlar bir-biri ilə ədəb-ərkanla davranır, böyük-kicik, qadın-kishi yeri bilinirdi. İctimai yerlərdə şit hərəkətlər, ucadın mahni oxutmaq, dar keşidlərdə yolu kəsərək səhbətləşmək və ya zarafatına süpürləşmək, ucadın danışmaq, hara gəldi zibil atmaq, avtobusda sürücü ilə sōyüşmək yəqin ki, heç kimin ağlinə belə gelmirdi.

21-ci əsrə kecid sanki başqa bir dünyani getirdi. Pul və vəzifə uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi. Təhsilə, elmə, mədəniyyətə maraqlı əyləncənin əvəz etmesi, aqsaqqal-qarasaaqqal münasibətlərinin çərçivədən çıxması, TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışlarının, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalasdırılması siyahı təessüf ki, xeyli uzundur. Bu psixotron terror mənəvi zombileşmənin əsasını qoymaqdadır.

Bu tendensiya real həyatdan indi də virtual həyata keçib. Mediada təhqir, böhtan, şantaj yalan xəbər yayıb çoxlu izleyici əldə etmək və pul qazanmaq daha ayıb sayılır. Internet saytlarda biabırçılıq baş alıb gedir. Televiziyalardan daha çox mənfi şeyləri təbliğ edir, maddi dəyərlərin heç bir əsası olmadığı şübut olundu. Ajotaj yaratmaq cəhdini özüñəinamsızlığın təsdiqididir. Hakimiyət siyasi partiyaların üzvlərinin reyestrini təsdiq etməklə demokratik cəmiyyətin mühüm amili olan siyasi dialoqun daha da dərinləşməsində maraqlı olduğunu təsdiqləyir. Yeni Qanun siyasi partiyalar üçün demokratik fəaliyyət meyarlarını müəyyən edir. Hər yeni sənəd, təbii ki, qarşısındaki dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan, hər bir ölkənin inkişafında, dövlətlər arasında əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarıının diqqət göstərdiyi əsas məsələlər sırasındadır. Bu fəaliyyətin daha da genişləndirilməsi üçün mövcud hüquqi bazanın dövrün, zamanın tələbinə uyğun təkmilləşdirilməsi mühüm əhəmiyyətə malikdir".

Sosial şəbəkələrdə adamlar normal müzakirə aparmaq əvəzine bir-birini "qırır". Heç kimin sözü heç kime xoş gəlmir. Heç kim heç kimin "kitabını oxumur". Həqiqəti deyəni, nöqsanlarımızı üzə çıxaranı, düzəltməyə çalışanları, mənəvi dəyərləri müdafiə edənləri "geridə qalmış" adlandırır ve az qalırlar linç edələr.

Bəli, bu gün, bəzi qlobal mərkəzlər tərəfindən əməkdaşlığı tətbiq olunduğu qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiye etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirecək insanları qorunmalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmek əvəzinə alımları, ziyanları dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

# "Putin Qarabağın Azərbaycan olduğunu bir daha təsdiqlədi"

Xəzər Strateji Araşdırma Mərkəzinin baş direktoru İgor Korotçenko "Moskva-Baku" portalının müsahibəsində Rusiya liderinin Qarabağla bağlı açıqlamalarını, eləcə də İrəvanın qərbyönlü addımlarının Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı vəziyyətə necə təsir edəcəyini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İgor Yuryeviç, Rusiya prezidentinin iqtisadi forumda verdiyi "əslində, Ermənistan-Azərbaycan vəziyyəti ilə bağlı" Ermənistanın Rusiyaya qarşı bütün iddiaları Ermənistan rəhbərliyinin özü da Qarabağı Azərbaycan ərazisi kimi tanıdığınına görə mümkün deyil" bəyanatlarını necə şərh edə bilərsiniz?

- Rusiya prezidenti Vladimir Putin bütün bu məsələlərə nöqtə qoydu, Rusyanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini, Qarabağın Azərbaycan olduğunu bir daha təsdiqlədi və mahiyyətə bildirdi: Ermənistan siyasi rəhbərliyinin, Nikol Paşinyanın Moskvaya irəli sürdüyü bütün ittihamlar sırf özüne ünvanlanırmalıdır, çünkü həqiqətən də rəsmi səviyyədə Ermənistan hakimiyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Ermənistan hakimiyətinin bu gün Rusyanı öz uğursuzluqlarında və problemlərində ifrat dərəcədə günahkar göster-

*Ekspert: "Erməni hakimiyəti belə davam etsə, Ermənistanda ikinci Ukrayna alınacaq"*

Şübhəsiz ki, bundan sonra da şahidi olacağımız texribat xarakterli, açıq-aşkar biabırçı addımları isə, qəbul edilməzdür.

Paşinyan ardıcıl anti-Rusya addımları ilə bir necə problemi həll edir. O, Ermənistani Qərbe təref çevirməyə, torpağı "peyinləməy" çalışır ki, İrəvanlı Qərb arasında münasibətler mümkin qədər əlverişli olsun.

İndiki Ermənistən baş nazirinin siyasi məhiyyətini unutmayaq: o, "rəngli inqilabın" məhsuludur, Amerika və Qərb qeyri-hökumət təşkilatlarının himayəsi ilə gelib. Onun Ermənistanda hakimiyətə gəlməsindən 5 il keçir, bütün bu müddət ərzində Qərb ona pul yatırır, onu bu pulları geri qazanmağın vaxtidır. O, hakimiyətin bütün ləzzətlərini dadib və zəbt etdiyi kreslosundan ayrılmak istəmir. Ona görə de bir tərəfdən qərbyönlü missiyasını yerinə yetirir. O cümlədən, cəmiyyətdə çoxlu radikalların və revanşistlərin olduğu bir şəraitdə qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün Ermənistən problemlərinə görə məsuliyyəti Rusyanın üzərinə qoymağ, qəzəbi başqa tərəfə yönəltməyə çalışır. Erməni cəmiyyətinin diqqətini özündən ayıraqla, o, hər şeyi elə edir ki, erməni əhalisinin gözündə Rusiya Federasiyası erməni revanşistlərinin ümidişlərinin və arzularının ba-

Britaniyaya, Amerikaya bağlı qapılar arxasında sədəqət andı içirsən, sənə nə mane olur? Lakin Moskvaya qarşı bu cür açıq hücumlar Ermənistən xarici siyaset planının çox ciddi səhər hesablanmasıdır və nəticədə İrəvanın özüne zərbə vurdu.

- **Qarabağdakı separatçılar yenidən liderlərini seçiblər. Eyni zamanda, Paşinyan bildirib ki, "yeni seçilmiş" şəxsi təbrik edəcək heç nə yoxdur, çünki onun üzərinə böyük məsuliyyət düşür. Yəni istər İrəvanda, istərsə də separatçılar özləri separatçı rejimin taleyinin əvvəlcədən müəyyənəşdiriyini hiss edirlər? Mövcud vəziyyəti, Putinin bəyanatlarını, İrəvanın davranışını nəzərə alsaq, Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri necədir?**

- Azərbaycanın Qarabağ iqtisadi rayonunda, suveren Azərbaycan ərazilərində hər hansı qondarma seçkiler yerli səviyyədə təşəbbüsən və separatçıların bardağın son dammasını daşırmak cəhdindən başqa bir şey deyil. Heç bir ölkə ənənəvi olaraq bu "seçki-ləri" legitim tanımayıb. Ona görə də erməni separatçılarının "rəhbərliyində" adların dəyişdirilməsi, ümumiyyətə, vəziyyəti dəyişmiş. Bəli, İrəvan Qarabağın bu hissəsini separatçı-



laşdırırlar. Bu barədə nə düşünürsünüz?

- Təessüf ki, bu gün hansı həcmə razılaşdırılıb, fərqi yoxdur. Bu, o demək deyil ki, sabah sülh müqaviləsi imzalanacaq. Çünkü Paşinyanın qələbə qazanmadığı oyunda fiqurları necə əvvərə bildiyinin bir neçə dəfə şahidi olmuşuq. İrəvan, gördüyü kimi, istədiyi vaxt, öz şıtaqlığından öz öhdəliklərindən imtina edə bilər. Ermənistən baş naziri üçtərəflı bəyanatda üzərinə götürdüyü öhdəliklərdən artıq imtina edib, baxmayaraq ki, sənəddə onun imzası var və Rusiya ikinci Qarabağ müharibəsi zamanı 30 minlik erməni qoşun qrupunu tamamilə məhv olmaqdan xilas edib.

Zaman keçir və Paşinyan bundan istifadə edərək oyun qaydalarını dəyişir. Müqavilənin 99 faizini razılaşdırıda bilərsiniz, sonra o deyəcək: "Bağışlayın, biz heç nə imzalamayacaq". Sühl müqaviləsinin razılaşdırılmış bəndlərin faiz komponentini mütləqleşdirməyə ehtiyac yoxdur. Bu heç nə demək deyil. Axi görünür nəticələr yoxdur: sərhədin delimitasiyası və demarkasiyasına başlanmayıb, minalanmış ərazilərin bütün xəritələri təhlil verilməyib, Ermənistən qanunsuz silahlı qüvvələri Qarabağdan çıxarılmayıb, separatçıların silahlı texribatları her gün davam edir. Mən real siyasetin tərəfdarıyam.

Ermənistən cəmiyyətin qisas tələb



məyə çalışdığını nəzərə alan Putin Ermənistən rəhbərliyinə kifayət qədər düzgün, lakin sərt diplomatik formada cavab verib.

- Eyni zamanda, Putin İrəvanın Moskvaya qarşı silsile texribatlarından sonra Rusyanın Ermənistənla və şəxsən özünün Paşinyanla heç bir probleminin olmadığını bildirdi...

- Başa düşmək lazımdır ki, bu, prezidentin siyasi bəyanatıdır. Bu, onu deməyə əsas verir ki, biz açıq şəkildə Ermənistən rəhbərliyinin bize qarşı nümayiş etdirdiyi düşməncilik ritorikasına sadiq qalmayacaq. Putin ictimaiyyət qarışısında düzgün danışdı və göstərdi ki, Rusiya Ermənistənən üzüne qapını bağlamır, əksinə, Rusiya-Ermənistən münasibətlərində heç nə dəyişmədiyini və Moskvanın hələ de bu respublikaya tərefdəş kimi baxdığını açıqladı.

Amma Moskvanın Ermənistən ətrafindəki vəziyyəti həqiqətən necə qiymətləndirdiyini başa düşmək üçün Dmitri Kiselevin "Rossiya 1" kanalında son süjetinə baxmaq kifayətdir, bu, Kremlin İrəvana mesajıdır. Orada ictimai qiymətləndirmələr tamamile fərqlidir. Ona görə də hər kəs hər şeyi mükəmməl başa düşür. Moskva çox gözəl anlayır ki, Paşinyan Qərbin oyunağıdır və Ermənistən Rusiyadan ayırmak üçün alətdir. Yerevanın Rusiyaya qarşı bizim şahidi olduğumuz və

tut-mamasının əsas günahkarı kimi görünsün.

- **İndiki vəziyyətdə Moskva Ermənistənən hazırlıq rəhbərliyi ilə münasibətlərə praktiki olaraq hansı taktikadə istifadə edəcək?**

- Bağlı qapılar arxasında qərarlar Prezident Administrasiyası, Rusiya Xarici İşlər Nazirliyi və digər idarə və xidmətlər tərəfindən birgə hazırlanır. İrəvan başa düşmürsə, deməli, yeni taktika lazımdır. Və burada sözde "yumşaq güç" də vacibdir. Deye bilerəm ki, bəzi bədnəm rusiyalı blogerlər, tamamıla açıq-aşkar antiərzəvəyçilər, radikal meylli, Rusyanın Ermənistəndəki bu çox "yumşaq gücün" aktivitə kimi çıxış etsələr, o zaman bu istiqamətdə uğur qazana biləməyəcəyik. Bize başqa personajlar lazımdır. Bunlar yox, erməni ziyalılarına, erməni ictimai rəyinə təsir etmək imkanı olan insanlar. Bu, ciddi vəzifədir, eks halda həll olunmasa, Ermənistən ikinci Ukrayna alınacaq.

- **Putinin bəyanatından əvvəl Ermənistənən anti-Rusya addımları üçün Paşinyanın növbəti əsaslandırmaları var idi... Amma o qədər də inandırıcı deyil...**

- Bu, yaxşı düşünləməmiş bir hiyəldir, yoxsa çarəsizlikdən və ya təkəbbürdən doğan axmaqlıqdır- bunu söyləmək çətindir. Necə oldu ki, xüsusi xidmət orqanları ona başa salmadılar ki, tutaq ki, Fransaya, Böyük

tut-ixtiyarına vermək istəyir. Amma başa düşmək lazımdır ki, ikinci Qarabağ müharibəsinin nəticələri uzunmüddətli Qarabağ münaqışosunun sehfəsini əvvərədi. İndi isə praktikada yalnız bir obyektiv sual var: Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına reinteqrasiyasının tempi və vaxtı haqqında.

Qarabağ Azərbaycandır. Orada müvəqət olaraq qeyri-qanuni separatçı rejim fəaliyyət göstərir, mahiyyətə əhalini girov saxlayır. Və çox güman ki, indiki siyasi vəziyyət Azərbaycanın tezliklə bütün Qarabağın nəzarətine qayıtmasına kömək edəcək.

Amma mən şübhə etmirdəm ki, yaxın gələcəkdə separatçıların, eləcə də Ermənistən Silahlı Qüvvələrinin Azərbaycana qarşı silahlı hücumları, texribatları davam edəcək. Ona görə de Azərbaycan çox güman ki, diplomatik işi hədəflənmiş cavab qüvvələri əməliyyatları ilə birləşdirməyə davam edəcək. Yol tikanlıdır, amma son nəticədə tarixin məntiqi dönməzdür və Ermənistən buna müqavimət göstərməsi mənasızdır. Tarixi məntiq və siyasi proseslər baxımından erməni əhalisinin Azərbaycana reinteqrasiyasından başqa yol və variant yoxdur.

- **Ötən həftə Azərbaycan Prezidentinin Administrasiyası bəyan etdi ki, Baki və İrəvan sülh müqaviləsinin 70 faizini razı-**

edən bir hissəsi var və bu, yeni müharibənin yanacağına çevrilə bilər. Ona görə də Azərbaycan hər şeye hazır olmalıdır, Ermənistən hər hansı şıtaqlığına hazır olmalıdır. Bilirsiniz, necə deyərlər, xoş söz təsirlidir, silahlı isə daha təsirlidir...

Rusiya üçün Şimal-Cənub nəqliyyat dehlizinin həyata keçirilməsi, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, Zəngəzur dehlizinin reallaşdırılması vacibdir. Bu, Rusyanın milli maraqlarına cavab verir. Bu, 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistən liderləri üztərəflə saziş imzalayanda Rusiya üçün aktual idi, indi Moskva üçün Transqafqazın blokunun açılması daha da vacib olub. Ona görə də hamı üçün müsbət nəticələr gözləyəcəyik.

- **Rusiyanın Qarabağ ermənilərinə humanitar yardımını yene də Ağdam-Xankəndi yolu ilə keçdi, baxmayaraq ki, separatçılar Rusiyadan gələn yüksək maşınına bir neçə gün "yaşıl işıq" yandırmıdı.**

- Əslinde, mənca, bu, Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına praktiki olaraq reinteqrasiyası istiqamətdə atılan ilk addımdır. Ağdam-Xankəndi yolu açıldı. Bu, Qarabağın Azərbaycan olduğunu göstərir. Bütün nəticələri ilə. Azərbaycan isə bu məsələdə təzyiq göstərəcək.

**Tərcümə - Elçin Bayramlı**

# Yalnızam, yalnız...



*Hamımızın aslı olduğumuz virtual həyat sizcə də yalnızlığımızın əsasını qoymayıb? Həyatımızı virtual müstəvidə yaşamağa başlayandan sosial yalnızlığımız da artıb. Virtual dünyanın ünsiyət qatılına çevriləməsi bizim sosial çevrəmiz üçün də təhlükədir. Ətrafımızda canlı səhbət edə bildiyimiz, dərdləşəcəyimiz, sevincimizi bölüşəcəyimiz adam qalmadığının fərqindəsinizmi? Bütün dostlarımız virtual platformadadır, tanışlarımıza orada səhbətləşirik, səs atrıq, səs atrıq, göruntülü danışırıq, şəkil, mesaj, paylaşım...*



Birlikde canlı ünsiyət zamanı müzakirə edəcəyimiz hər şeyi bir-birimizin "story"sində izləyib ya köks ötürürük, ya həsəd aparıq, ya da sevinirik. Övladı, toyu olan, oğlu-qızı məktəbə, universitətə başlayan dost-tanışımıza qonaq gedib canlı-canlı təbrik etmək yerinə şəkil paylaşıb diləklərimizi, təbriklerimizi yazırıq. Yoxsa küsər axı...

Aile süfrələrində, dost məclislərinde ruhən qidalandığımız anları xatırlayın. Üzbəüz ünsiyət, canlı səhbət, real münasibətdən sonra rahatlamaş, dincəlmış hiss edir insan. Həm ruhən, həm mənən sakit həyatımız var. Qaçqaq, qoqhaqov deyildi heç nə. 24 saat necə uzun idi, hər şeyi siğışdırı bilirdik içində. Bir də indiki vəziyyətimizə baxın, 24 saat bize yetmir, hər işimiz yarımcıq qalır, yeriməyi, dincəlməyi, gəzintiyə çıxməyi unutmuşuq. İnkışaf, texnologiya nə verdi, nə aldı bizdən, hesabını etsək o bize borclu

qalar.

Ünsiyət vasitəleri insanın mövcud olduğu tarixdən bu güne qədər həm də sosial təkamül hesab edilir. Poçt göyərçinləri, günəşin doğması və batması vaxtına uyğun vədələşmək, teleqraf, telegram, faks, teletayp, məktub kimi ünsiyət vasitələri, əslində, sosiallaşmanın ilkin nümunəsidir. Rabitə texnologiyalarının inkişafı ilə bu sahədə yenilik durmadan artdı ve günümüzdəki texnologiya əjdahası – internet yarandı. Yarandı və bizi eşir aldı.


Rəqəmsal sisteme keçməzdən əvvəl ünsiyət qurmaq üçün müəyyən vaxta ehtiyacımız var idi, əvvəl görüş təyin edirdik, sonra görüsür, sosiallaşırıq. Həyat normal axarında idi, tələsmirdik, qaçmirdik, yorulmurduq. Lakin indi bir neçə saniyə ərzində dünyadan istənilən nöqtəsindəki tanışımızla ünsiyət qura bilirik, mesajla, adı zənglə, göruntülü zənglə və s. Texnologiya o qədər sürətlə inkişaf

edir ki, bəzən özümüz də onun sürətinə yetişə bilmirik. Ən son modelini aldığımız telefonun menyusunu öyrənməmiş yeni versiyası satışa çıxarılır, 2 ay əvvəl son versiyasını aldığımız televizorunuz yeni versiyası çıxan kimi gözümüzdən düşür. Bu texnoloji yarışın fonunda həyatımız keçib gedir. Əvvəl texnoloji yenilikləri addim-addim izləyən bezilərimiz indi bu qacaqadan yorulub hər şeyi həyatın axarına buraxırıq. Çünkü gec də olsa fərqindəyik ki, yeni istehsal edilən hər texnoloji alet bizi normal həyatdan bir qədər də uzaqlaşdırır.

İnsanlar sosiallaşma ehtiyaclarını



## "Ermənistən özünü dünya birliyindən təcrid edir"



SİYASİ EKSPERT ŞƏRH ETDİ

**"44** günlük mühəribədən sonra Azərbaycanla Ermənistən arasında aparılan danışqlar da yeganə vasitəçi Rusiya idi". Bunu SIA-ya açıqlamasında "Alyans" strateji araşdırımlar mərkəzinin sədri, siyasi ekspert Abutəlib Səmədov deyib.

Onun sözlərinə görə, Ermənistən və onun havadarları bu prosesə ATƏT-in Minsk qrupunu daxil etməyə çalışıllar da heç nəyə nail ola bilmədilər. "Yalnız Rusiya-Ukrayna mühəribəsi başlığından sonra əvvəlcə Avropa Birliyi, sonra isə ABŞ bu prosesə aktiv müdaxilə imkanı qazandı. Qərb liderləri anladılar ki, Rusyanın Ukrayna mühəribəsində üzləşdiyi çətinliklər onu Cənubi Qafqaz bölgəsindən vurub çıxarmağa imkan verə bilər. Mehəz Rusyanın Ukraynada kifayət qədər problemlərlə üzləşməsi ABŞ və Avropa Birliyine danışqlarda təşəbbüsü elə almaq imkanı mühəribədən əvvəl dövrə müqayisədə o qədər də çox deyil. Əvvəl bəyanatlar verməklə bu sülh danışqlarına mane olmağa çalışan Rusiya sonrakı dövrə danışqlar prosesində aparıcı mövqə tutmağa cəhdərər göstərməye başladı. Hazırda sülh danışqları Moskva və Vaşingtonun rəqabəti şəraitində davam edir. Brüsselde və Avropa Siyasi birliyi çərçivəsində aparılan danışqlar mühüm əhəmiyyətə malik olsalar da, yardımçı xarakter daşıyırlar".

Abutəlib Səmədov onu da bildirdi ki, ötən il "sülh saziş"ni imzalamaq üçün münbit şərait yaranmasına baxmayaq Ermənistən tutduğu mövqə bu addımı atmağa imkan vermedi: "Hadisələrin gedisi razılaşmanın bu il imzalanmasını da sual altında qoyur. Ancaq həm münaqışə tərəfləri, həm də ABŞ və mütəffiqləri yaxşı anlayırlar ki, nə qədər Ukrayna mühəribəsi davam edir və Rusiya bu prosesə aktiv müdaxilə edə bilmir, sülh razılaşmasını imzalamaq lazımdır. Çünkü Rusiya-Ukrayna mühəribəsinin necə başa çatacağını heç bir səmədov ekspert söyləməyə cəsarət etmir. Ancaq Qərbin müəyyən dairələrində belə bir fikir formallaşmışdır ki, Ukraynanın işğal olunmuş bütün ərazilərini azad etməsi mümkün olmayacağı. NATO ofisinin rəhbərinin Ukraynanı işğal olunmuş torpaqları Rusiyaya güzəştə getməyə və bu şərtlə NATO-ya üzv olmağa çağırması bu münasibətin ifadə olunması kimi qiymətləndiriləlidir.

Davam edən Rusiya-Ukrayna mühəribəsində kimin qalib gələcəyi kifayət qədər mübahisəli olsa da, bir məsələ aydındır ki, "sülh saziş" mümkün qədər yaxın aylarda imzalanmalıdır. Əks halda, mühəribədən qalib çıxacağı təqdirdə Rusiya bölgəmizdə hələ çox problemlər yaratmaqdə və Azərbaycanın müstəqilliyi üçün yeni təhdidlər töretməkdə davam edəcək".

Gülyana

# "Ermənistan həm diplomatik, həm də hərbi müstəvidə məğlub olur"

*"Ermənistan üzərinə götürdüyü öhdəlikləri heç bir zaman yerinə yetirməyib". Bunu SİA-ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.*

Onun sözlerine görə, hesab olunurdu ki, 2020-ci ilin 9-10 noyabr bəyanatından sonra Ermənistan üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcək: "Təəssüflər olsun ki, Ermənistan heç bir öhdəlikləri yerinə yetirmədi. İlkin dövr görüntüsü var idi, amma sonradan ard-arda texribatlar törədi və bu texribatların da qarşısı Azərbaycan ordusu tərəfindən uğurla alındı. Azərbaycan dövləti Laçında sərhəd gömrük mənteqəsi qurdu. Torpaqlarımıza Azərbaycana ordusu nəzarət edir. Ermənistan həm diplomatik, həm də hərbi müstəvidə məğlub olur. Nə istədiklərini də bilirlər. Yəni, onlar Azərbaycan qanunlarına və beynəlxalq hüquqa tabe olmalı idilər və yaranmış fürsətdən istifadə edərək sülh mütqaviləsini imzalamalı idilər. Amma eks proses baş verib və Azərbaycan dövləti onlara növbəti



## HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRİ

dəfə ağır cəza verəcək. Bu cəza ağır olacaq və faktiki Ermenistanın mövcudluğu sual altına düşəcək. Çünkü burada başqa yol qalmır. Azərbaycan beynəlxalq hüquqla onlara təkliflərini göndərib və təəssüflər olsun ki, Ermənistan bu şansı qaçırmır. Ermenistan bunun əvezində texribatlar törətməklə məşğul olur. Yəni, ermenilər müxtəlif qanunsuz emalıyyatlar həyata keçirir. Ermenistan tərəfindən törədilən bütün texribatların qarşısının alınması və ardıcıl məqsədyönlü tədbirlərin həyata keçirilməsi onu göstərir ki, həm diplomatik, hərbi və paralel bütün istiqamətlərde işlər aparılır. Yaxın zamanlarda biz, ümumiyyətlə, bu münaqişənin tamamlanmasının şahidi olacaqıq".

Gülyana



Məlum olduğu kimi, Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi bir TIR yük Ağdam-Xankəndi yolundan keçməkə erməni əhaliyə çatdırıldı. Bu, Bakının istəyinə uyğun olaraq Ağdam yolunun açılması baxımından vacib və uğurlu haldır. Lakin daha bir fakt budur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yükler bugün də Xankəndiyə daxil olmayıb və həmin yol üzərində dayanıb.

Maraqlı məqamlardan biri də budur ki, Rusyanın göndərdiyi TIR-in Xankəndiye hənsi üsulla daxil olmasına. Daha dəqiq desək, quldur rejimin "rəhbərliliyi" yardımın qəbul ediləcəyini açıqlasa da, Rusiyadan göndərilən TIR iki gün Bərdədə gözlədi, səbəb isə bir qrup erməni texribatçının Ağdam yolunu bloklaması idi. Lakin sentyabrın 12-də Rusiya TIR-ı Xankəndiye daxil oldu. Erməni KİV-ləri isə yazdılar ki, guya "qara maskalıları" yolu bloklayanların üzərinə göndərib və onları ərazidən çıxarıblar.

Təbii ki, bu da qurulmuş sənərinin tərkib hissəsidir. Çünkü fakt budur ki, Ağdam yolunu bağlayan erməni texribatçıları da, məhz separatçı rejim tərəfindən oraya yeləşdirib. Beləliklə, hər şey göz önündədir və bu, quldur rejimin uğursuz şirkətəməsidir. Rusiya yardımın kecidindən sonra erməni texribatçılarının yenidən yolu bloklaması da sentyabrın 11-dən 12-nə keçən gecə baş verənlərin qurama tamaşa olduğunu kifayət qədər təsdiq edir.

## Bakı daha gözləməyəcək!

*Separatçılara, quldur rejimə qarşı hərbi müstəvidə antiterror emalıyyatlarının keçirilə biləcəyi artıq danılmaz tələbata çevrilməkdədir*

### Kremlin oyunu...

Rusyanın məqsədi Laçın yolunun tədarük üçün açılmasıdır, lakin Bakının tələbini – Ağdam-Xankəndi yolunun açılması – yerinə yetirmədən bunun mümkün olmadığını da anlayır, nəticədə Kreml təxminən bu cür oyun qurur:

1. Quldur rejim Rusiya yardımını qəbul etməye razılaşır və yüksək Bərdəyə getirilir.

2. Erməni texribatçılar guya iki gün TIR-in kecidinə "icazə vermir" və həmin araziyə gələn "maskalıları" onları ərazidən uzaqlaşdırır, yardım keçir və Xankəndiyə çatır.

3. Bundan sonra isə texribatçılar yenidən bloklayırlar.

4. Rusiya öz yük maşınının Ağdam yolundan kecidini təmin etdikdən sonra Bakıya "yolun açıldığı" mesajını ötürür, başqa tətəfdən isə sözügeden yoldan yükün qəbuluna qarşı çıxan separatçılardan tərəfində dayanır. Beləliklə, məqsəd Bakıdan Laçın yolunun da "yardım" üçün açılmasını isteməkdir.

### Bakı hər şeyi görür və...

Söz yox ki, Bakı bu oyunbazlığı kifayət qədər aydın görür. Bu baxımdan da, Laçın yolu məsələsində iki prinsipial tələbini qətiyyətə qüvvəde saxlayır.

1. Laçın yolundan daşınacaq yüklerə gömrük rüsumları mütləq tətbiq tələb olunacaq.

2. Əgər ki, BQXK bu yoldan gömrük rüsumlarının ödənməsi ilə yük keçirəcəksə, paralel şəkildə Ağdam yolundan da yük keçirməlidir.

3. Laçından yük keçirmək istəyən hə

## Tofiq Yaqublunu danışdırın Sorosun göstərişləridir

*Rusiya prezidenti Vladimir Putin Paşinyandan qisasını almaq üçün açıqladığı əndərəbad sözünlükdən Azərbaycanın dağdıcı müxalif şəxsləri maksimum yarananmağa çalışırlar. Bir növ çərənləmək üçün əllərinə mövzü düşüb. AXCP funksionerləri, "Milli Şura" təmsilçiləri bilmədiklərini, anlamadıqlarını dila gətirir, sosial şəbəkələrdə paylaşmalar edirlər. Sanki özlərini xalqa, dövlətə cantyanan olduğunu göstərirler. Lakin xalqı fikrindən daşındırmaq, ədalətli mövqeyindən çəkindirmək mümkün deyil. Millətimiz hər şeyi görür.*



siyasetə giriş edə bilmirsənə, Xankəndinə gire bilməzsən. Dövlət maraqlarının qapısını bağlamışansa, Ağdam yolunun açılıb-qapanması nəyi dəyişəcək? NATO-nu söymek, ABŞ-a qarğış hansı uğurun təminatıdır?" Cəmil Həsənli, Əli Kerimli, Gültəkin Hacıbəyli və digərləri Qarabağın erməni işğalından azad edilmesindən narahat olub, uğurlardan, böyük naiyyətlərən əndişənib. Tez-tez "vətən", "xalq" ifadələri işlətmələri, sadəcə, siyasi dividən qazanmaq isteyindən başqa bir şey deyil. Əgər xalqa belə can yandırlarsa, nəye görə erməni separatçılardan ifası ilə bağlı statuslar paylaşır? Nədən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu "Zəngəzur dehlizi Azərbaycanın avanturasıdır" deyir? AXCP RH üzvü İ.Hüseynli daha status paylaşıraq deyir: "Zəngəzura gedirik", "Göyəşen alırıq", "Irəvəna giririk" kimi ucuz vətənperverlik şoularıyla, "münəqışə bitib", "düşmən gorbagor olub" kimi yalan təbliğatla özlərini də inandırdılar. Aylında isə gördülər ki, diplomatiya cəbhəsində düşmən qılınc çalır. Və bir daha sübut olundu ki, "Ağlılı kənd"ə yox, ağıllı idarəciliyə, müdrik siyasetə ehtiyac var. Ağıllı idarəciliyin dəhlizi qapanıbsa, Laçın dəhlizində uğur qazanmaq çətindi. Qətiyyətlə

### Tofiq Yaqublu yerini dəyişir

T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirdi, filan beynəlxalq təşkilat Qubad bəyə azadlıq tələb etdi və bu kimi statuslar paylaşırlar: "Qubad bəyin qanunsuz həbsdən azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlər artır. Son bir gündə ona gələn beynəlxalq dəstək: "Rights2all" təşəbbüsü, Human Rights Watch, Crude Accountability, Amnesty Sweden, Amnesty Norwegian, People in Need, Publish What You Pay, Open Democracy və s.". T.Yaqublu cinayet törətmis şəxsi öz ağılı ilə müdafiə etdiyi düşünərək, hər gün filan senator Qubad İbadoğlunun müdafiəsi il

Azərbaycanın rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzeti 1918-ci ilin 15 sentyabrında nəşrə başlayıb. Bu gün 105 yaşlı olan mətbu orqanın ərsəyə gəlməsində Üzeyir Hacıbəyovun, qardaşı Ceyhun Hacıbəyovun böyük zəhməti olub. Azərbaycan qəzeti yarım əsrlik mübarizənin məhsulu idi. Ölkə aydınlarının, ziyanlarının, ölkəmizin adını qoymaq istədikləri bir mətbu orqan yaratmaq təkidi azərbaycanlıq ideologiyasının sözdə deyil, əməldə təzahürü idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra isə "Azərbaycan" adlı qəzetiň nəşrə başlaması bu ideologianın baniləri üçün böyük yenilik idi.



## 105 yaşlı ustad: "Azərbaycan" Qəzeti

### Addim-addim "Azərbaycan" a

Respublikanın elan edilməsin-dən sonra hədfədəki ilk məsələlərdən biri de rəsmi mətbu orqanın təsis edilməsi idi. Hələ iş çox idi, qəzeti büdcəsi hazırlanmalı, hökümetə təqdim edilməli, Gəncədəki mətbəə yenilənmeli, işlek vəziyyətə getirilməli, çap ləvazimatları alın-malı idi. Çətinliklərə baxmayaraq problemlər həll olundu. İlk nömrəsi sentyabrın 15-de Gəncədə işçü üzü görən "Azərbaycan" qəzeti-nin nəşri 6-ci nömrədən etibarən Bakıda davam etdi. İki dildə çıxan "Azərbaycan" qəzeti-nin 1920-ci ilin aprelin 27-e kimi Azərbaycan dilində 443, rus dilində isə 438 sayı çap olundu.

Qəzeti partiya qəzeti olması barədə yayılan iddialarvardı və bu qəzeti yaradıcı heyətini narahat edirdi. Qəzeti baş redaktoru Üzeyir Hacıbəyov bu barədə yazır-di: "Danışırlar ki, "Azərbaycan" qəzeti guya "Müsəvət" partiyasına məxsus fırqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazımlırmış ki, qəzətimiz partiya qəzeti deyildir. Azərbaycan qəzeti-nin məsləyi Vətən istiqlalı yolunda çalışmaqdən ibarətdir".

### Bütün aydınlar cıyın-cıyına bir amal uğrunda

Dövrün aydınlarının böyük həvəsi, diqqəti, zəhməti hesabına "Azərbaycan" qəzeti öz ətrafında azərbaycanlıq ideologiyası üçün çalışan insanları toplayır. Adı Azərbaycan, əməli azərbaycanlılığa xidmət olan bu qəzet dövrün bütün içtimai-siyasi hadisələri haqqında məqalələr dərc edir, dövlətin atlığı bütün addımları barədə əhaliyə məlumat verir, yeni qurulmuş hökumətin ideyalarını və əməli addımlarını xalqa çatdırırı-clar.



Hadi, Hacıbrahim Qasımov, Məmmədəli Sıdqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahimov, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə var idi.

1919-cu il yanvarından 1920-ci il aprelinədək "Azərbaycan" qəzeti-nin baş redaktoru Üzeyir Hacıbəyov olub. Qəzeti-nin onun çoxsayda baş (manşet) məqaləsi, Azərbaycan parlamenti haqqında reportajları, teatr və musiqiye həsr olunmuş təqnidə yazıları çap edilib. Məhz onun rəhbərlik etdiyi müddətde qəzeti ətrafına çox saydı ziyan, dövrün aydınları toplanıb ki, bu da qəzətdəki məqalələrin çeşidinə, zənginliyinə təsir edib. Daha sonra qəzeti-ni Ceyhun Hacıbəyli, Xəlil İbrahimov, qəzeti-nin rus variantına isə Səfi bəy Rüstəmbəyli baş redaktorluq edib.

**Yenidən  
nəşr və 444-cü nömrə**

27 aprel 1920-ci il həm müstəqil Azərbaycanın, həm də "Azərbaycan" qəzeti-nin son günü idi. Qəzet 443-cü nömrəsini oxuculara təqdim edib fəaliyyətini dordurdu.

1991-ci ildə Azərbaycanda rəsmi parlament qəzeti təsis edilərkən nəşri "Azərbaycan" adlandırmak mümkün olmadı. Səbəbi isə Qarabağ Xalq Yardımı Komitəsinin bu adda nəşrinin olması idi. Ona görə parlamentin mətbu orgânına "Azərbaycan"la eyni dövrde çıxan, onun redaktor və müelliflərinin əməkdaşlıq etdiyi "Həyat" qəzeti-nin adı verildi. Lakin 440 nömrədən sonra, 23 sentyabr 1992-ci ildə Azərbaycan Respublikasının parlament orgânına öz tarixi adı "Azərbaycan" qaytarıldı.

Yenidən dərc ediləndə "Azərbaycan" qəzeti-nin 444-cü nömrə yazdı. Zənnimcə, burada "Həyat" a qarşı ədalətsizliyə yol verildi. Qəzeti fəaliyyəti dövründə böyük zəhmətlə ərsəyə gelmiş 440 nömrəsi "Azərbaycan" yenidən nəşr ediləndə diqqətə alınmadı. 444-cü sayında qəzeti-nin baş redaktoru Mehman Cəvadoglu "72 illik ayrılıqdan sonra" başlıqlı yazı yazmışdı. 1 il sonra İsa Qəmər Parlament sədrliyindən istəfa verəndə Mehman Cəvadoglu da qəzətdən gedir. Yeni baş redaktor Əmir Mustafayev təyin edilir. O, 9 ilə yaxın bu qəzeti rəhbərlik etdi.

### "Azərbaycan" yenə azərbaycanlılıq uğrunda...

2002-ci ilin aprelində indiyədək "Azərbaycan" qəzeti-nin baş redaktoru "Şöhrət" Ordenli əməkdar jurnalist Bəxtiyar Sadıqovdur. "Azərbaycan" qəzeti indi də Milli



## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkışaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.



Məclisin orgânı, rəsmi dövlət qəzeti. Qəzeti-nin baş redaktoru həm də Milli Məclisin deputatıdır. Bəxtiyar Sadıqov metbuatda küləng vuraraq, pillə-pillə yüksəlib desək, yanılmarıq. O, bir qəzeti-nin ərsəyə gəlməsində keçilən hər bir proseduru buna görə yaxşı bilir.

Bakı Dövlət Universitetindən məzun olduqdan sonra 23 yaşlı Bəxtiyar "Azərbaycan" nəşriyyatının qəzet-jurnal sevincə çəşidə-yici işleyib. Daha sonra "Abşeron" qəzeti-nin əvvələce korrektor, sonra müxbir, kənd təsərrüfatı şöbəsinin müdürü, redaktor müavini vəzifələrində çalışıb. 1986-ci ildən 1991-ci ildək "Kommunist" qəzeti-nin baş müxbir və kənd təsərrüfatı şöbəsinin müdürü işleyir. 1991-ci ildə yeni nəşrə başlaşan "Həyat" qəzeti-nin dəvət edilir

Lale Mehrali



**Eksper məsləhəyə aydınlıq gətirdi**

**M**agistratura təhsili – ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsilde müəyyən ixtisas üzrə tələbənin biliklərinin dərinləşdirilməsinə xidmət edir. Ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önemli yer tutur". Bu sözləri SIA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, əyani və qiyabi formasından asılı olaraq magistr təhsili minimum 2 il müddətində

## "Magistr təhsili almaq şərt deyil"

Magistr təhsili almaq tələbənin ixtisas biliklərinin dərinləşməsində və professionallaşmasında vacibdir. Öz sahələri üzrə inkişaf etmek və mütəxəssis olmaq üçün tələbələrin magistr təhsili alması əsaslı səbəblərdəndir. Bəzi tələbələrin arzusu isə akademik fəaliyyəttə məşğul olmaq və universitetdə qalib pedaqoq olmaqdır. Bu zaman tələbə mütləq şəkildə magistr təhsili almali və daha sonra tələbə tezisini müdafiə etməlidir.

Bəzi hallarda isə tələbələr ixtisaslarını dəyişmək üçün magistr təhsili almaq isteyirlər. Buna səbəb isə çox zaman o olur ki, abituriyent vaxtı gəncərlər tələbə adını qazanmanın sevinc və həyecanı ilə düzgün ixtisas seçimi edə bilmirlər. Bu halda isə ya ixtisas seçimini "balım hara uyğundursa o ixtisas qəbul olum" düşüncəsi ilə, ya da çox təessüf ki, bəzən valideynlərinin təzyiq və israrı ilə, onların istədikləri ixtisas qəbul olub tehsillərini davam etdirirlər. Bu zaman isə bakalavr təhsillərini bitirib öz istədikləri ixtisasına uyğun olaraq üçün magistr təhsili alırlar.

Bakalavriat təhsili başa çatmış şəxslər ali təhsilli adlanır. Bakalavriati bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların emək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdən istifadə etmək imkanı elətir. Bakalavriat təhsili almaq əldə etmək və sektorada öz elmi işlərinizle adınızdan bəhs etdirmek deməkdir. Əslində çoxu magistratura təhsilini boş saysa da, iş yerlərinin eksəriyyətində vəzife və maaş artımı üçün ali təhsilənən ən yüksək istəkləri və potensialı ortaya çıxır.



Tədris olunur: "Əminliklə deye bilərem ki, ali təhsil almaq hər bir ferdin həyatında mühüm rola malikdir. Şəxsin bilik və bacarıqlarının formallaşmasında və potensialının ortaya çıxmamasında əvəzsiz rolu vardır. 4 illik bakalavr təhsili müddətində fərd özünü daha yaxından tanır, həqiqi istəkləri və potensialı ortaya çıxır.

Magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorada öz elmi işlərinizle adınızdan bəhs etdirmek deməkdir. Əslində çoxu magistratura təhsilini boş saysa da, iş yerlərinin eksəriyyətində vəzife və maaş artımı üçün ali təhsilənən ən yüksək istəkləri və potensialı ortaya çıxır. Hətta ölkəmizdə ele iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteriyası belə mövcuddur. Düzdü, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. Hətta bakalavrda yarımcıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktorunu üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan məsləhət alırıq.

Son illərin statistikasına da nəzər yetirsek, günümüz tələbələrinin demək olar ki yarısı xaricdə magistr təhsil almağa üz tutular. Buradakı ən vacib səbəb isə xaricdə təhsilin yüksək səviyyədə tədris olunmasıdır. İstər təhsilin yüksək səviyyədə olması, istərsə də tədrisin müasir texnologiya ilə savadlı və peşəkar pedaqoqlar tərəfindən təşkil olunması azərbaycanlı tələbələrin xaricdə təhsilə üz tutmasına səbəb olur.



ləri əhatə edir. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir.

Bu gün elm sahəsində çalışanların eksəriyyəti, yaşlı nəslin nümayəndələridir. 30-32 yaşında olan bir şəxs demək olar ki, elmə maraqlı göstərmir. Hesab edirəm ki, gənclərin elmə maraqlı göstərməsi üçün stimullaşdırıcı tədbirlər görmək lazımdır. Hazırda bəzi statistikalara görə, Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 mindən artıq, magistratura səviyyəsində 13 mindən artıq, orta ixtisas təhsili müəssisələrində 51 mindən artıq tələbə təhsil alır.

**Səbinə Hüseynli**

## "SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ  
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR  
AŞAĞIDAKI YAYIM  
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ  
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

ABUNƏÇİLƏRİMİZİN  
XİDMƏTİNDƏYİK  
Müraciət, şikayət, yazı,  
təbrik və başsağlıqlarınızı  
dərc etməyə hazırlıq!

**1 nüsxə 1 aylığı 13.20 AZN**  
**6 aylıq 79.20 AZN**  
**1 illik 158.40 AZN**

## Qriplə koronavirusa eyni anda yoluxmaq nələrə səbəb ola bilər?

**“Qrip və koronavirus hər ikisi əsasən yuxarı tənəffüs yollarında iltihabi prosesə səbəb olan, daha çox payız və qış aylarında rast gəlinən virus infeksiyalarıdır. Hər ikisində də bənzər əlamətlər qeyd olunur və yoluxma yolları eynidir”. Bu sözləri SIA-ya açıqlamasında mütəxəssis pediatr Sıxlə Hüseynli deyib.**



**HƏKİM AÇIQLADI**

**Baş redaktor:  
Bəhruz Quliyev**

Ünvanımız:  
Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

Səhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

"ƏLİNÇƏ" AZƏRBAYCAN XƏYRİYYƏ CƏMIYYƏTİNİN ORGANI.

QƏZET 1991-ci IL

YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet bazar və  
bazar ertəsindən  
başqa hər gün  
nəşr olunur**

**Tiraj: 4000**

**Ayşən**